

1. Görünməyən ixraca daxildir:

- ✓ Xarici turizmdən, xidmətlərini göstərilməsindən, kreditlər və borcların
- Xidmətlərin göstərilməsindən olan cəlirlər;
- Xarici turizmdən olan gəlirlər;
- Qiymətli kağızların buraxılmasından olan gəlirlər;
- Kreditlər verilməsindən gəlirlər;

2. Kapital ixracına nələr aid deyil:

- heç bir cavab doğru deyil.
- Verilmiş Kreditlər, borclar və investisiyalar;
- ✓ Alınmış kreditlər və borclar;
- Xarici ölkə müəssisələrinə qoyulan investisiya;
- Verilmiş kreditlər və borclar;

3. Gömrük Məcəlləsi nə əsasən ixrac malı dedikdə:

- AR-ə gətirilən istənilən əmlak, o cümlədən istilik və digər enerji növləri başa düşülür;
- heç bir cavab doğru deyil.
- ✓ AR-in gömrük sərhədindən keçirilən istənilən əmlak, o cümlədən istilik, elektrik və digər enerji növləri başa düşülür;
- AR-ə gətirilən istilik, elektrik və digər enerji növləri başa düşülür;
- AR-ə gətirilən istənilən nəqliyyat vasitəsi növləri başa düşülür;

4. XİF-də gömrük statistikasının aparılması nəyə əsasən həyata keçirilir.

- iqtisadi məzmununa görə malların təsnifatına;
- mənşəyinə görə malların təsnifatına;
- doğru cavab yoxdur.
- texniki məzmununa görə malların təsnifatına;
- ✓ XİF üzrə mal nomenklaturasına;

5. Xarici iqtisadi fəaliyyətdə kapital ixracına aid edilmir:

- ✓ aktivlərə qoyulan investisiyalar.
- Xarici ölkələrə qoyulan investisiyalar;
- Verilən borclar;
- Verilən kreditlər və borclar;
- Verilən kreditlər;

6. XİF-in profili üzrə xarakterinə görə onun subyektlərinə daxildir

- Kommersiya və qeyri-kommersiya təşkilatları;
- İxracatçılar, idxalatçılar və komissionerlər;
- ✓ Məhsul istehsal edib müstəqil satanlar, vasitəci firma və təşkilatlar; maliyyə-ğsığorta və nəqliyyat təşkilatları;
- Məhsul istehsal edib müstəqil satanlar, vasitəci firma və təşkilatlar;
- maliyyə-ğsığorta və nəqliyyat təşkilatları;

7. Təşkilatı-hüquqi formasına görə XİF-in subyektlərinə daxildir

- İxracatçılar, idxalatçılar və komissionerlər;
- Kommersiya və qeyri-kommersiya təşkilatları
- ✓ Kommersiya və qeyri-kommersiya təşkilatları, sahibkarlıqla məşğul olan fiziki şəxslər;
- heç bir cavab doğru deyil.
- Komissionerlər və digər ixtisaslaşmış təşkilatlar;

8. Aparılan əməliyyatların məzmununa görə XİF-in subyektlərinə daxildir

- İxracatçılar, idxalatçılar və komissionerlər
- heç bir cavab doğru deyil
- ✓ İxracatçılar və idxalatçılar; Komissionerlər və digər ixtisaslaşmış təşkilatlar; komissionerlər;
- Komissionerlər və digər ixtisaslaşmış təşkilatlar;
- İxracatçılar və idxalatçılar;

9. Gömrük Məcəlləsi nə əsasən ixrac malı dedikdə nə başa düşülür:

- ✓ AR-in gömrük sərhədindən keçirilən istənilən əmlak, o cümlədən istilik , elektrik və digər enerji növləri başa düşülür;
- AR-ə gətirilən istənilən əmlak, o cümlədən istilik , elektrik və digər enerji növləri başa düşülür;
- heç bir cavab doğru deyil.
- AR-ə gətirilən istilik , elektrik və digər enerji növləri başa düşülür
- AR-ə gətirilən istənilən nəqliyyat vasitəsi növləri başa düşülür;

10. Görünməyən idxrala nələr daxildir:

- ✓ Xaricdən kreditlər və borcların alınması, xaricdən göstərilən xidmətlərin ödənilməsinə cəkilən xərclər; Xaricdə təhsil, müalicə və istirahət haqqlarının, artistlərin qastrollarının və idmançıların çıxışları ilə bağlı xərclərin ödənilməsi, lisenziyaların, patentlərin və s. əldə edilməsi ilə bağlı xərclərin ödənilməsi;
- heç bir cavab doğru deyil.
- Xaricdə təhsil, müalicə və istirahət haqqlarının, artistlərin qastrollarının və idmançıların çıxışları ilə bağlı xərclərin ödənilməsi
- lisenziyaların, patentlərin və s. əldə edilməsi ilə bağlı xərclərin ödənilməsi;
- Xaricdən kreditlər və borcların alınması, xaricdən göstərilən xidmətlərin ödənilməsinə cəkilən

11. Görünməyən ixraca nələr daxildir:

- heç bir cavab doğru deyil.
- Qiymətli kağızların buraxılmasından və xidmətlərini göstərilməsindən olan gəlirlər;
- ✓ Xarici turizmdən, qiymətli kağızların buraxılmasından, xidmətlərini göstərilməsindən, kreditlər və borcların verilməsindən və s. olan gəlirlər;
- Kreditlər və borcların verilməsindən gəlirlər;
- Xarici turizmdən olan gəlirlər;

12. Kapital ixracına nələr aiddir:

- Kreditlər və investisiyalar;
- Xarici ölkə və şəxs tərəfindən respublikamıza qoyulan investisiya;
- ✓ Kreditlər, borclar və investisiyalar;
- Kreditlər və borclar;
- heç bir cavab doğru deyil.

13. Gömrük Tarifi haqqında AR qanununa əsasən ixrac malı dedikdə başa düşülür:

- Xaricdən gətirilən istənilən əmlak;
- Xarici ölkə və şəxs tərəfindən respublikamıza gətirilən mal və nəqliyyat vasitələri;
- Xarici ölkə və şəxs tərəfindən respublikamıza gətirilən avtonəqliyyat vasitələri;
- heç bir cavab doğru deyil.
- ✓ AR-n gömrük sərhədindən keçirilən istənilən əmlak;

14. Tədiyyə balansı neçə hissədən ibarətdir:

- ✓ 2 (iki);
- 3 (üç);
- 5(beş);
- heç bir cavab doğru deyil.
- 1 (bir);

15. Dolayı ixrac aşağıdakılardan hansıdır:

- Gımrük sərhədini keçən mallar;

- xüsusi təyinatlı mallar;
- Gımrük sərhədini keçən xüsusi təyinatlı mallar;
- heç bir cavab doğru deyil.
- ✓ Gımrük sərhədini keçməyən mallar;

16. XİF-in növləri aşağıdakılardır:

- ✓ xarici ticarət, valyuta və maliyyə-kredit, istehsal koperasiyası əməliyyatları və investisiya əməkdaşlığı;
- istehsal koperasiyası əməliyyatları, xarici ticarət və investisiya əməkdaşlığı;
- heç bir cavab doğru deyil.
- xarici ticarət, valyuta və istehsal koperasiyası əməliyyatları;
- xarici ticarət və istehsal koperasiyası əməliyyatları

17. XİF-in subyektləri aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:

- ✓ xif-in xarakterinə, əməliyyatların məzmununa və təşkilatı-hüquqi formasına görə;
- əməliyyatların məzmununa və təşkilatı-hüquqi formasına görə;
- xif-in xarakterinə və təşkilatı-hüquqi formasına görə;
- müəssisələrin təşkilatı-hüquqi və mülkiyyət formasına görə.
- xif-in profili üzrə xarakterinə və əməliyyatların məzmununa görə;

18. Dolayı tranzit dedikdə nə başa düşülür:

- ✓ Malın bir ölkə tərəfindən digər ölkəyə üçüncü ölkənin ərazisindəki gömrük anbarlarında yerləşdirilərək göndərilməsidir;
- Malın bir ölkə tərəfindən digər ölkəyə aparılmasıdır;
- Malın anbarlaşdırılmadan bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır;
- heç bir cavab doğru deyil.
- Malın anbarlaşdırılmaq şərti ilə bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır;

19. Birbaşa tranzit dedikdə nə başa düşülür:

- heç bir cavab doğru deyil.
- Malın anbarlaşdırılmaq şərti ilə bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır.
- Malın bir ölkə tərəfindən digər ölkəyə aparılmasıdır.
- Malın bir ölkə tərəfindən digər ölkəyə üçüncü ölkənin ərazisindəki gömrük anbarlarında yerləşdirilərək göndərilməsidir;
- ✓ Malın anbarlaşdırılmadan bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır;

20. Tranziti şərti olaraq neçə yerə bölmək olar:

- ✓ birbaşa və dolayı tranzit ;
- əsas və dolayı tranzit;
- əsas, əlavə və birbaşa tranzit ;
- əsas, əlavə, dolayı və birbaşa tranzit.
- birbaşa tranzit;

21. Beynəlxalq ticarətin inkişafının inkişaf istiqamətləri hansılardır:

- ✓ azad ticarət, avtarkiyaçılıq və proteksionizm;
- avtarkiyaçılıq və proteksionizm; ;
- azad ticarət və avtarkiyaçılıq;
- Hec bir cavab doğru deyil.
- azad ticarət və proteksionizm;

22. Ticarət balansının saldosu bunlardan hansıdır:

- ✓ ixracın dəyəri çıxılsın idxalın dəyəri;
- idxalın dəyərlərinin cəmindən;
- ixracın və idxalın dəyərlərinin cəmindən;
- Hec bir cavab doğru deyil.
- ixracın dəyərlərinin cəmindən;

23. Ölkənin xarici ticarət dövriyyəsi nədir:
- ✓ ixracın və idxalın dəyərlərinin məbləğinin cəmi;
 - idxalın dəyərlərinin məbləğindən;
 - ixracın və idxalın dəyərlərinin fərqi;
 - Hec bir cavab doğru deyil.
 - ixracın dəyərlərinin məbləğindən;
24. Gömrük orqanlarında xarici iqtisadi fəaliyyət iştirakçılarının uçotu zamanı tələb edilən sənədlər siyahısına Mühəsibat balansı da aid edilir:
- ✓ Bəli, qəbul haqqında vergi orqanının qeydi göstərilməklə son hesabat dövrü üzrə yalnız müəssisənin balansı.
 - Bəli, qəbul haqqında vergi orqanının qeydi göstərilməklə son hesabat dövrü üzrə yalnız ana müəssisənin balansı.
 - Xeyr.
 - Hec bir cavab doğru deyil.
 - Bəli, qəbul haqqında vergi orqanının qeydi göstərilməklə son iki il üzrə.
25. Rezidentlər və qeyri-rezidentlər arasında AR-nın valyutası ilə həyata keçirilən hesablaşmalar kimlər tərəfindən müəyyən edilmiş qaydalara əsaslanır:
- ✓ AR-nın Milli Bankı.
 - AR-nın hökuməti.
 - AR-nın Gömrük Komitəsi.
 - Hec bir cavab doğru deyil.
 - AR prezidentinin fərmanı ilə.
26. Mövcud qanunvericiliyə əsasən qeyri-rezidentlər aşağıdakılar hesab edilir:
- ✓ Rezidentlər siyahısına daxil edilməyən fiziki və hüquqi şəxslər, həmçinin hüquqi şəxs olmayan, lakin digər dövlətlərin qanunvericiliyinə əsasən yaradılmış AR-dan kənarda yerləşən təşkilatlar.
 - AR-da yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, həmçinin beynəlxalq nümayəndəliklər, onların filial və nümayəndəlikləri.
 - Bütün cavablar doğrudur
 - Hec bir cavab doğru deyil
 - Daimi olaraq AR-dan kənarda olan, o cümlədən müvəqqəti olaraq AR-da olan fiziki şəxslər, həmçinin xarici dövlətlərin qanunvericiliyinə əsasən yaradılmış və AR-dan kənarda yerləşən hüquqi şəxslər.
27. Mövcud qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətdə rezidentlər aşağıdakılar hesab edilir:
- ✓ AR-nın vətəndaşı olan fiziki şəxslər, həmçinin qanunvericiliyə əsasən AR-da daimi yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, AR-nın qanunvericiliyinə əsasən yaradılmış hüquqi şəxsər, həmçinin onların xaricdə olan filial, nümayəndəlik və digər bölmələri, AR-nın xaricdə olan rəsmi nümayəndəlikləri və s.
 - AR-nın ərazisində olan fiziki və hüquqi şəxslər.
 - Qanun vericiliyə əsasən daimi olaraq AR-nın ərazisində yerləşən hüquqi şəxslər.
 - Hec bir cavab doğru deyil
 - AR-da daimi yaşayış yeri olan fiziki şəxslər, həmçinin belə olmayan AR-nın qanunvericiliyinə əsasən yaradılan və onun ərazisində olmayan hüquqi şəxsər və təşkilatlar.
28. Xarici iqtisadi fəaliyyət üzrə mal nomenklaturası (XİFMN) kimlər tərəfindən təsbiq olunur:
- ✓ AR-nın hökuməti.
 - AR-nın Gömrük Komitəsi tərəfindən.
 - Regional gömrük idarələri tərəfindən
 - Hec bir cavab doğru deyil
 - AR-nın qanunu ilə.
29. Xarici ticarət və digər xarici iqtisadi fəaliyyətin növlərinin gömrük-tarif və qeyri-tarif dövlət tənzimlənməsi, xarici ticarətin gömrük statistikasının aparılması üçün AR-da aşağıdakılar tətbiq olunur:
- ✓ Xarici iqtisadi fəaliyyət üzrə mal nomenklaturası.
 - Texniki məzmunundan asılı olaraq malların təsnifatı.

- İqtisadi məzmunundan asılı olaraq malların təsnifatı və Texniki məzmunundan asılı olaraq malların təsnifatı.
- Hec bir cavab doğru deyil.
- İqtisadi məzmunundan asılı olaraq malların təsnifatı.

30. XİF-nin dövlət tənzimlənməsinin əsas prinsipləri arasında ən başlıcası hansıdır:

- ✓ AR-nin xarici siyasətinin tərkib hissəsi olan vahid xarici ticarət siyasəti.
- XİF-nin bütün iştirakçılarının bərabərliyi.
- XİF-nin dövlət tənzimlənməsinin vahid sistemi və onun həyata keçirilməsinə nəzarət və XİF-nin bütün iştirakçılarının bərabərliyi.
- Hec bir cavab doğru deyil.
- XİF-nin dövlət tənzimlənməsinin vahid sistemi və onun həyata keçirilməsinə nəzarət.

31. XİF-nin tarif tənzimlənməsi hansı qanunvericilik əsasında həyata keçirilir.

- ✓ AR-nin "Kömrük məəcəlləsi" və "Kömrük tarifi haqqında" AR-nın qanunu.
- "Valyuta tənzimi haqqında", "Gömrük tarifi haqqında" AR-nın qanunları və AR-nın "Gömrük məəcəlləsi" ilə.
- AR-nın "Gömrük məəcəlləsi" ilə.
- Heç bir cavab doğru deyil.
- "Valyuta tənzimi haqqında" AR-nın qanunu ilə.

32. Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında qanuna müvafiq olaraq dövlətin xarici ticarət siyasəti aşağıdakı sistemlər tərəfindən həyata keçirilir:

- ✓ Gömrük-tarif və qeyri-tarif tənzimlənməsi vasitəsi ilə
- Gömrük-tarif tənzimlənməsi
- İqtisadi siyasət tədbirləri (lisenziyalasdırma, kvota tətbiqi və s.) tətbiq edilməklə qeyri-tarif tənzimlənməsi.
- Hec bir cavab doğru deyil.
- Gömrük tənzimlənməsi.

33. Xarici iqtisadi fəaliyyətinin dövlət tənzimlənməsi kriteriyalardan asılı olaraq hansı metodlar əsasında həyata keçirilir:

- ✓ Qeyd edilənlərin hamısı vasitəsi ilə.
- İnzibati metodlar.
- qeyri-tarif tənzimlənməsi vasitəsi ilə.
- tarif tənzimlənməsi vasitəsi ilə.
- İqtisadi metodlar.

34. Xarici iqtisadi fəaliyyətinin hansı növləri var:

- ✓ Qeyd edilənlərin hamısı.
- investisiya və vasitəçilik fəaliyyəti.
- Patentlərlə iş və lisenziyaların alqı-satqısı.
- təkrar mal idxalı, təkrar mal ixracı və barter əməliyyatları.
- Xarici ticarət fəaliyyəti.

35. Xarici iqtisadi fəaliyyətinin iqtisadi mahiyyəti nədir:

- ✓ xarici dövlətlər, təşkilatlar və vətəndaşlarla xarici ticarət və digər qarşılıqlı iqtisadi münasibətlər sistemidir.
- Qeyd edilənlərin heç biri doğru deyil
- xarici vətəndaşlarla arasında baş verən ticarət münasibətləridir.
- xarici dövlətlər arasında baş verən ticarət münasibətləridir.
- xarici dövlətlər və vətəndaşlarla ticarət münasibətləridir.

36. Malların müvəqqəti saxlanma müddətini Gömrük orqanları artırma bilərmi:

- Belə bir hal qanunvericilikdə nəzərdə tutulmayıb
- ✓ Yalnız maraqlı tərəfin əsaslandırılmış sorğusu mövcud olan hallarda;
- Bəli, sığortalama şərti ilə malların müvəqqəti saxlanma üçün nəzərdə tutulan müddəti keçmədiyi hallarda;
- Bəli, malların müvəqqəti saxlanma üçün nəzərdə tutulan müddəti keçmədiyi hallarda;
- Xeyr;

37. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı maraqlı tərəfin və ya onun nümayəndəsinin iştirakı hansı hallarda vacibdir:
- Xeyr;
 - Rütün hallarda;
 - ✓ Yalnız gömrük orqanının tələb etdiyi hallarda;
 - Doğru cavab yoxdur.;
 - Tərəflərdən birinin tələb etdiyi halada;
38. Gömrük rəsmiləşdirilməsi zamanı ayrı-ayrı əməliyyatlar gömrük orqanlarının yerləşmədiyi yerdən və iş vaxtından kənar vaxtda həyata keçirilə bilərmi:
- Bəli;
 - ✓ Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu və gömrük orqanının rəisinin və ya digər səlahiyyətli şəxsin yazılı razılığı olduqda.
 - Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb;
 - Xeyir;
 - Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu olduqda;
39. Gömrük rəsmiləşdirilməsi nədən asılı olmayaraq tətbiq olunur:
- Doğru cavab yoxdur
 - Malların ölkə mənşəyindən;
 - ✓ Malların ölkə mənşəyindən və təyinatı nəzərə alınmaqla göndərilən ölkədən;
 - Malların təyinatından;
 - Malların ölkə mənşəyi və təyinatı nəzərə alınmaqla;
40. Deklarant tərəfindən gömrük orqanlarına təqdim olunan GYB geri götürülə bilər:
- Malların fiziki-kimyəvi xassələri itirildikdə;
 - Cavablardan heç biri doğru deyil;
 - AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;
 - Gömrük ödəmələrini həyata keçirmədiyinə görə;
 - ✓ Fors-major halları ilə əlaqədar olaraq malların bəyan edilən gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda və digər gömrük rejiminin bəyan edilməsi üçün;
41. Bəyannamədə hansı minimal məlumatlar öz əksini tapmalıdır:
- Cavablardan heç biri doğru deyil;
 - Gömrük ərazisindən çıxarılan malların adları barədə, həmçinin gömrük statistikasının formalaşması barədə;
 - Gömrük ödəmələrinin alınması, gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;
 - Gömrük ödəmələrinin hesablanması barədə;
 - ✓ Gömrük ödəmələrinin hesablanması və alınması, gömrük ərazisindən çıxarılan malların adları və həcmi, həmçinin gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;
42. Bəyannamə neçə surətdən ibarət tərtib edilir:
- 5 (beş);
 - ✓ 4 (dörd);
 - 2 (iki);
 - 6 (altı);
 - 3 (üç) ;
43. Gömrük ödənişlərinin təmin edilməsi məqsədi ilə pul vəsaitinin gömrük orqanlarının hesabına köçürülməsi hansı valyuta ilə həyata keçirilir:
- ✓ AR valyutası ilə və ya Milli Bankın kursu üzrə istənilən xarici valyuta ilə;
 - İstənilən xarici valyuta ilə;
 - Yalnız AR-in milli valyutası ilə ;
 - malın istehsalçısı olan ölkənin milli valyutası ilə.
 - AR valyutası ilə;

44. Ödəyici tərəfindən gömrük ödənişləri hansı üsullarla təmin edilə bilər:
- ✓ Mal və ya digər əmlakın girovu, həmçinin bank təminatı və ya tapşırığı ilə;
 - Bankın zəmanəti, tapşırığı və müvafiq aktivlərə patentlə;
 - Mal girovu və ya bankın zəmanəti;
 - Hec biri doğru deyil.
 - Bankın zəmanəti və ya tapşırığı ilə;
45. Gömrük qanunvericiliyinə əsasən gömrük rüsum və vergilərinin ödənilməsinin təmin edilməsi hansı şəxslərə həvalə edilir:
- ✓ Gömrük brokeri, müvəqqəti saxlanma anbarlarının sahibi, gömrük anbarlarının sahibi və gömrük daşımaçılarının sahibi;
 - Gömrük brokeri, gömrük anbarlarının sahibi;
 - Müvəqqəti saxlanma anbarlarının sahibi, gömrük anbarlarının sahibi və gömrük brokeri;
 - Hec biri doğru deyil.
 - Müvəqqəti saxlanma anbarlarının sahibi;
46. Gömrük rüsum və vergilərinin ödənilməsi üzrə müddətin verilməsi və ya uzadılması barədə qərar gömrük orqanı tərəfindən aşağıdakı müddətdə qəbul edilir:
- ✓ Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 15 (on beş) iş günündən çox olmayan;
 - Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 20 (iyirmi) iş günündən çox olmayan;
 - Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 30 (otuz) iş günündən çox olmayan;
 - Hec biri doğru deyil.
 - Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 10 (on) iş günündən çox olmayan;
47. Gömrük rüsum və vergilərinin ödənilməsi üzrə müddətin verilməsi və ya uzadılmasına icazə verilə bilər:
- ✓ Bir və ya bir neçə növ gömrük rüsum və vergiləri üzrə, həmçinin ödənilməsi nəzərdə tutulan bütün məbləğ və ya onun müəyyən hissəsi üzrə;
 - Bir və ya bir neçə növ gömrük rüsum və vergiləri üzrə
 - Bir və bir neçə neçə növ gömrük rüsum və vergiləri üzrə mövcud bütün məbləv üzrə;
 - Bir növ gömrük vergisi üzrə.
 - Bir növ gömrük rüsum və vergiləri üzrə;
48. Gömrük rüsum və vergilərinin ödənilməsi üzrə müddətin verilməsi və ya uzadılması hansı müddətdə ola bilər:
- ✓ Bir aydan 6 (altı) aya qədər;
 - Bir aydan 3 (üç) aya qədər;
 - Səbəbindən asılı olaraq gömrük orqanının belə qərar qəbul etdiyi vaxtdan bir il müddətinə qədər;
 - Belə bir hal AR Gömrük Məcəlləsində nəzərdə tutulmayıb.
 - Bir ay müddətinə qədər;
49. Gömrük ödəmələri üzrə qayda və tələblərin pozulmasına görə peniyaların hesablanmasına nə vaxtdan başlanılır:
- ✓ Belə qayda pozulmalarının başa çatdığı gün, onun müəyyən edilməsi mümkün olmadığı hallarda mövcud gömrük presudurasının fəaliyyətə başladığı gün;
 - Mövcud gömrük presudurasının fəaliyyətə başladığı gün;
 - Belə bir hal AR Gömrük Məcəlləsində nəzərdə tutulmayıb və hər bir konkret halda gömrük xidməti orqanları tərəfindən sərbəst tənzimlənir;
 - Belə bir hal AR Gömrük Məcəlləsində nəzərdə tutulmayıb.
 - Belə qayda pozulmalarının başa çatdığı gün;
50. Malların ölkə mənsəyindən asılı olaraq gömrük rüsumları necə təsnifləşdirilir:
- ✓ Baza (minimal), preferensial, maksimal, antideмпinq;
 - Baza (minimal). maksimal və antideмпinq;
 - Güzəştli və maksimal;
 - Yuxarıda qeyd edilənlər.
 - Baza (minimal), və maksimal;
51. Gömrük tənzimlənməsi sistemində mövsümi (müvəqqəti) gömrük rüsumları tətbiq edilir:

- ✓ Bəli, yerli məhsulun yığılması vaxtı ölkə istehsalçılarının daxili bazarını qorumaq məqsədi ilə;
- Xeyr;
- Bu məsələ AR gömrük xidməti orqanları tərəfindən məhsul növündən asılı olaraq operativ tənzimləmə metodları ilə tənzimlənir;
- Bu məsələ AR gömrük xidməti orqanları tərəfindən operativ tənzimləmə metodları ilə tənzimlənir
- Əgər gömrük qanunvericiliyində digər hal nəzərdə tutulmamışsa;

52. AR-in gömrük ərazisinə gətirilən mallara hansı halda əvəzləşdirici gömrük ödəmələri tətbiq edilir:

- AR-dən çıxarılan mallara..
- İstehsalı və ya ixracında subsidiya istifadə edilən;
- əgər belə gətirilmə ölkə istehsalçılarna zərər vurur və vurmaq qorxusu varsa İstehsalı və ya ixracında subsidiya istifadə edilən;
- Konkret növ məhsulların gətirilməsi belə malların istehsalının təşkili və genişləndirilməsinə
- ✓ İstehsalı və ya ixracında subsidiya istifadə edilən; əgər belə gətirilmə ölkə istehsalçılarna zərər vurur və vurmaq qorxusu varsa, Konkret növ məhsulların gətirilməsi belə malların istehsalının təşkili və genişləndirilməsinə maneçilik törədir;

53. Antidempinq gömrük rüsumları hansı mallar üzrə hesablanır:

- ✓ AR-ə gətirilən mallar;
- “Beynəlxalq gömrük tranziti” gömrük rejimi altında hərəkət edən mallar;
- Gətirilən mallar və “Beynəlxalq gömrük tranziti” gömrük rejimi altında hərəkət edən mallar;
- AR-dən çıxarılan mallara..
- AR-dən çıxarılan mallar;

54. Spesifik gömrük rüsumları hansı qaydada hesablanır:

- ✓ Vergiyə cəlb edilən malların həcmi və ya çəkisi üzrə hər bir vahidindən;
- Vergiyə cəlb edilən malların kontrakt dəyərindən faizlə;
- Malların gömrük və ya kontrakt dəyərindən faizlə.
- Malların gömrük dəyərindən faizlə;
- Vergiyə cəlb edilən malların hər bir ədədindən;

55. Advalor gömrük rüsumları necə hesablanır:

- ✓ Malların gömrük dəyərindən faizlə;
- Vergiyə cəlb edilən malların hər vahid çəki vahidindən;
- Vergiyə cəlb edilən malların kontrakt dəyərindən;
- Malların gömrük və ya kontrakt dəyərindən.
- Vergiyə cəlb edilən malların hər bir ədədindən;

56. AR-in gömrük qanunvericiliyi sistemində tranzit gömrük rüsumları tətbiq edilirmi :

- ✓ Xeyr;
- Bəli, əgər Gömrük Məcəlləsində digər hal nəzərdə tutulmamışsa;
- Bəli, yalnız AR hökuməti tərəfindən təsdiq edilmiş siyahı üzrə ayrı-ayrı mallara;
- Xeyr, yalnız AR hökuməti tərəfindən təsdiq edilmiş siyahı üzrə ayrı-ayrı mallar istisna olmaqla;
- Bəli;

57. Gömrük rüsumları hesablanma üsulundan asılı olaraq fərqləndirilir:

- ✓ Advolor, spesifik və kombunələşmiş rüsumlar;
- Advolor, spesifik və tranzit rüsumlar;
- Spesifik və kombunələşmiş rüsumlar;
- Spesifik, tranzit və kombunələşmiş rüsumlar;
- Advolor və spesifik rüsumlar;

58. AR gömrük ərazisinə gətirilən mallar üzrə deklarantda hansı andan etibarən gömrük rüsum və vergilərini ödəmək öhdəliyi yaranır

- ✓ AR gömrük ərazisinə keçən andan;

- Əməliyyatlardan nasının birinci baş verməsindən asılı olaraq AR gömrük ərazisinə keçən və ya gömrük bəyannaməsini təqdim etdiyi andan;
- Bu prosedura gömrük qanunvericiliyində nəzərdə tutulduğuna görə gömrük orqanları tərəfindən hər bir deklaranta qarşı fərdi qaydada yerinə yetirilir;
- E) Doğru cavab yoxdur.
- Gömrük bəyannaməsini təqdim etdiyi andan;

59. AR-in iqtisadi marağını qorumaq məqsədi ilə gömrük rəsmiləşdirilməsi zamanı aşağıdakı gömrük rüsumları tətbiq edilir:

- ✓ Xüsusi, antidempinq və kompensasiyaedici (əvəzləşdirici);
- Xüsusi, antidempinq, və tranzit;
- Xüsusi və mövsümi;
- antidempinq və kompensasiyaedici;
- Xüsusi və antidempinq;

60. Kömrük ödəmələrinin tərkibinə aşağıdakılar daxildir:

- ✓ Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları ölkənin gömrük ərazisinə, gətirilən və çıxarılan malla üzrə ƏDV və ölkəyə gətirilən mallar üzrə aksiz vergisi; həmçinin gömrük qanunvericiliyinə əsasən deklarantdan tutulan digər gömrük ödəmələri;
- Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları, ölkənin gömrük ərazisinə gətirilən malla üzrə ƏDV və ölkədən çıxarılan mallar üzrə aksiz vergisi;
- Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları ölkənin gömrük ərazisinə, gətirilən və çıxarılan malla üzrə ƏDV və ölkəyə gətirilən mallar üzrə aksiz vergisi;
- E) Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları ölkənin gömrük ərazisinə, gətirilən və çıxarılan malla üzrə ƏDV.
- Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları;

61. Deklarant tərəfindən Beynəlxalq gömrük tranziti rejimi bəyan edildikdə AR-in gömrük qanunvericiliyinə əsasən hansı şərtlərə əməl edilməlidir:

- ✓ Keçirilən mallara gömrük qanunvericiliyinə və digər normativ aktlara əsasən heç bir qadağa yoxdur;
- AR-in gömrük ərazisindən keçirilən malların müddəti 3 aydan artıq olmalıdır;
- AR-in gömrük ərazisindən keçirilən malların müddəti 6 aydan artıq olmalıdır;İxrac, təkrar ixrac, müvəqqəti çıxarılma, gömrük ərazisindən kənarda emal və digər xüsusi rejimlər;
- Heç biri doğru deyil.
- Keçirilən mallar tezkarab olan olmamalıdır;

62. Gömrük rəsmiləşdirilməsi zamanı ixracatçı tərəfindən mallar hansı gömrük rejimləri altında yerləşdirilə bilər:

- ✓ İxrac, təkrar ixrac, müvəqqəti çıxarılma, gömrük ərazisindən kənarda emal;
- İxrac, təkrar ixrac, gömrük ərazisindən kənarda emal;
- İxrac, təkrar ixrac, müvəqqəti çıxarılma, gömrük ərazisindən kənarda emal və digər xüsusi rejimlər;
- Heç biri doğru deyil.
- İxrac və təkrar ixrac;

63. Malların ölkə mənşəyini təsdiq edən sənəd hansıdır:

- ✓ Sərbəst formada tərtib edilmiş və özündə malların ölkə mənşəyini birmənalı müəyyən etməyə imkan verən malların mənşəyi barədə bəyannamə;
- İxrac və ya barter sövdələşməsi barədə pasport, ixrac üzrə bağaşma sazişi;
- Gömrük Yük Bəyannaməsi;
- Heç biri doğru deyil.
- İdxal və ixrac üzrə bağaşma sazişi;

64. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti AR-in gömrük sərhədini keçin bütün mal və nəqliyyat vasitələrinə aiddirmi:

- ✓ Bəli;
- Xeyr;
- Bəli, yalnız “sursatların yerdəyişməsi” gömrük rejimi altında olan mallar istisna olmaqla;
- Heç biri doğru deyil.
- Bəli, əgər gömrük qanunvericili ilə başqa hal nəzərdə tutulmayıbsa;

65. Malların ölkə mənşəyi dedikdə nə başa düşülür:

- ✓ Malların tam istehsal olunduğu və ya kifayət qədər emala məruz qaldığı ölkə;
- Malların kifayət qədər emala məruz qaldığı ölkə;
- Malların tam istehsal olunduğu və ya kifayət qədər sanitar emalına məruz qaldığı ölkə;
- Heç biri doğru deyil.
- Malların tam istehsal olunduğu ölkə;

66. Xüsusi gömrük rejiminin siyahısını sadalayın:

- ✓ Azad ticarət, müvəqqəti çıxarılma, sursatların aparılma və gətirilməsi, digər xüsusi gömrük rejimləri;
- Azad gömrük zonası (anbarı), sursatların aparılma və gətirilməsi, dövlətin xeyrinə imtina
- Azad gömrük zonası (anbarı), sursatların aparılma və gətirilməsi, azad ticarət və müvəqqəti çıxarılma;
- Heç biri doğru deyil.
- Azad gömrük zonası (anbarı), daxili isehlak üçün emal, müvəqqəti çıxarılma;

67. Gömrük tənzimlənməsi sistemində xüsusi gömrük rejimindən istifadə edilirmi:

- ✓ Bəli;
- Bəli, belə bir rejim dəfələrlə mövcud gömrük qanunvericiliyini pozan şəxslərə münasibətdə tətbiq edilir;
- Bəli, belə bir rejim ümumdünya ticarət təşkilatı tərəfindən onun üzvü olmayan dövlətlərə münasibətdə, o cümlədən AR-ə qarşı tətbiq edilir.
- Malların idxalını həyata keçirənlərə tətbiq edilir.
- Xeyr;

68. Əsas gömrük rejimlərini sadalayın:

- ✓ Daxili isehlak üçün buraxılma, ixrac, beynəlxalq tranzit;
- Təkrar ixrac, gömrük anbarı, azad gömrük zonası (anbarı);
- Gömrük ərazisində emal, gömrük anbarı, daxili istehlak üçün buraxılma;
- Heç biri doğru deyil.
- Gömrük anbarı, təkrar idxal, azad ticarət;

69. Gömrük orqanlarına Gömrük Yük Bəyannaməsi kim tərəfindən verilir:

- ✓ Malları və nəqliyyat vasitələrini keçirən şəxs və ya gömrük brokeri;
- Doğru cavab yoxdur
- ixrac mallarını istehsal edən şəxslər
- idxalatçı fiziki və hüquqi şəxslər;
- malları və nəqliyyat vasitələrini gömrük ərazisindən keçirən deklarant tərəfindən;

70. Malların açıq tipli müvəqqəti saxlanma anbarlarına qəbulun təsdiqləyən və malları yerləşdirən şəxsə gömrük orqanları tərəfindən verilən sənəd aşağıdakılar ola bilər:

- Qaimə.
- ✓ Qəbz;
- Anbar şəhadətnaməsi;
- Malların qəbulu haqqında akt;
- Mal-material dəyərlilərinin inventarlaşma siyahısı;

71. Gömrük nəzarəti altında olan müvəqqəti saxlanma anbarlarında olan malların uçot və hesabatı kimlər tərəfindən aparılır:

- Alıcılar tərəfindən.
- ✓ Müvəqqəti saxlanma anbarlarının sahibi;
- Regional gömrük idarəsinə təqdim etməklə gömrük orqanları;
- Gömrük qanunvericiliyində nəzərdə tutulan qaydaya uyğun olaraq anbarların sahibi və ya gömrük orqanları;
- Əgər saxlanma müddəti 6 aydan çox olmadıqda uçot və hesabatı müvəqqəti saxlanma anbarlarının sahibləri, ondan artıq müddətdə isə gömrük orqanları;

72. Müvəqqəti saxlanma anbarları ola bilər:

- Belə təsnifat gömrük qanunvericiliyində göstərilməyib;
- ✓ Açıq və qapalı tipli;
- Açıq tipli;
- Yalnız qapalı tipli;
- Heç bir cavab doğru deyil

73. Gömrük orqanları müvəqqəti saxlanma müddətini artırma bilərmir:

- ✓ Yalnız maraqlı tərəfin əsaslandırılmış sorğusu mövcud olan hallarda;
- Bəli;
- Bəli, əgər bu mövcud gömrük qanunvericiliyinə zidd deyilsə və söğətdə saxlanma şərti ilə malların müvəqqəti saxlanma üçün nəzərdə tutulan müddəti keçmədiyi hallarda
- Xeyr;
- Belə bir hal gömrük qanunvericiliyində göstərilməyib;

74. Malların müvəqqəti saxlanması üzrə gömrük proseduru nəyi nəzərdə tutur:

- ✓ gömrük rüsumu və xarici iqtisdi fəaliyyətin dövlər tənzimlənməsi çərçivəsində nəzərdə tutulan məhdudiyyət tətbiq edilməklə vergiləri ödəmədən onların konkret gömrük rejimi və ya digər gömrük proseduru altında yerləşdirilməsinə qədər xarici malların müvəqqəti saxlama anbarlarında saxlanmasını;
- Heç bir cavab doğru deyil;
- 3 sutkalıq müddəti keçməmək şərti ilə saxlanma xərcləri xarici iqtisdi fəaliyyət üzrə sövdələşməni bağlayan azərbaycanlı şəxs tərəfindən ödənilməklə xarici malların qapalı saxlama anbarlarında saxlanmasını;
- Adi saxlanma müddətindən artıq olmamaq şərti ilə gömrük rüsumunu tam, , əgər nəzərdə tutulmuş müddətdən artıq saxlandıqda isə 50% ödəməklə xarici malların qapalı saxlanma anbarlarında saxlanmasını;
- gömrük rüsumu və xarici iqtisdi fəaliyyətin dövlər tənzimlənməsi çərçivəsində nəzərdə tutulan məhdudiyyət tətbiq edilməklə vergiləri ödəməklə xarici malların müvəqqəti saxlama anbarlarında saxlanmasını;

75. Gömrük qanunvericiliyi sistemində sadələşmiş formada və ilk növbədə malların gömrük ərazisindən hər iki istiqamətdə keçirilməsi zamanı gömrük rəsmiləşdirilməsi nəzərdə tutulubmu:

- Bəli;
- ✓ Yalnız aşağıdakı mallara münasibətdə- fors-majör hallarının nəticəsində məhv edilməsi zəruri olduqda; - tez xarab olmaya məruz qalan; beynəlxalq poçt göndərmələri; ekspres-yüklər, çatdırılmalılar və kütləvi informasiya vasitələri üçün nəzərdə tutulan digər materiallar həmçinin diri canlılar və radioaktiv maddələr olduqda;
- Belə bir hal gömrük qanunvericiliyində göstərilməyib;
- Xeyr, diri canlılar və radioaktiv maddələr istisna olmaqla;
- Yalnız aşağıdakı mallara münasibətdə- fors-majör hallarının nəticəsində məhv edilməsi zəruri olduqda; - tez xarab olmaya məruz qalan; beynəlxalq poçt göndərmələri; ekspres-yüklər, çatdırılmalılar və kütləvi informasiya vasitələri üçün nəzərdə tutulan digər materiallar;

76. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı maraqlı tərəfin və ya onun nümayəndəsinin iştirakı vacibdir:

- Bəli;
- ✓ Yalnız gömrük orqanının tələb etdiyi hallarda;
- Belə bir hal gömrük qanunvericiliyində göstərilməyib;
- Xeyr;
- Maraqlı tərəfin tələb etdiyi hallarda;

77. Gömrük orqanları gömrük rəsmiləşdirilməsi üçün verilən sənədlərdə müəyyən səhvlər və qeri-dəqiq məlumatların olması hallarında sənədləri qəbul etməkdən imtina hüququna malikdirmi:

- ✓ Xeyr, əgər müəyyən edilmiş səhvlər və dəqiqləşmələr gömrük ödəmələrinin həcmi müəyyənləşdirməyə, XİF-in dövlət tənzimlənməsinə dair AR-in qanunvericiliyinə uyğun qadağa və məhdudiyyətlər haqda gömrük orqanlarının qəbul etdəcəyi qərara təsir etməzsə;
- Bəli, gömrük qanunvericiliyinə əsaslanaraq maraqlı şəxsləri yazılı formada məlumatlandırdıqda;
- Malik deyil, əgər müəyyən edilmiş səhvlər və dəqiqləşmələr XİF-in dövlət tənzimlənməsinə dair AR-in qanunvericiliyinə uyğun qadağa və məhdudiyyətlər haqda gömrük orqanlarının qəbul etdəcəyi qərara təsir etməzsə;
- Heç bir haldabü hüquqə malik deyil;
- Bəli;

78. Gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin və məlumatların rəsmi elan (dərc) edildiyi hansı müddətdən tez olmayaraq onlar qüvvəyə minir:

- ✓ 90 gündən tez olmayaraq (gömrük qanunvericiliyində nəzərdə tutulan hallarda);
- Doğru cavab yoxdur;
- 90 təqvim günündən tez olmayaraq;
- 120 gündən tez olmayaraq (gömrük qanunvericiliyində nəzərdə tutulan hallarda);
- 45 gündən tez olmayaraq (gömrük qanunvericiliyində nəzərdə tutulan hallarda);

79. Gömrük rəsmiləşdirilməsi zamanı ayrı-ayrı əməliyyatlar gömrük orqanlarının yerləşmədiyi yerdən və iş vaxtından kənar vaxtda həyata keçirilə bilərmə:

- ✓ Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu və gömrük orqanının rəisinin və ya digər səlahiyyətli şəxsin yazılı razılığı olduqda. Bu zaman kömrük rəsmiləşdirilməsi gömrük nəzarətinin səmərəliliyinə mənfi təsir göstərməməlidir.
- Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu və gömrük orqanının rəisinin və ya digər səlahiyyətli şəxsin yazılı razılığı olduqda;
- Xeyir;
- Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb;
- Bəli;

80. Gömrük rəsmiləşdirilməsi nə ilə başa çatır:

- ✓ AR-in GM ilə nəzərdə tutulan həcmdə zəruri gömrük prosedurlarının tətbiqi məqsədi ilə malların müvafiq gömrük rejimi altında saxlanılması və ya bu rejimin fəaliyyətinin başa çatması (əgər belə gömrük rejimi müəyyən müddətdə həyata keçirilərsə), həmçinin gömrük ödəmələrinin hesablanması və alınması üzrə gömrük əməliyyatların başa çatması;
- Malların ölkə mənşəyinin, malları AR-in gömrük ərazisindən keçirən şəxslərin, həmçinin malların gömrük rejimi altında yerləşdirilməsi məqsədi ilə həmin malların təyinatı müəyyənləşdirmək üçün gömrük əməliyyatların başa çatması;
- AR-in GM ilə nəzərdə tutulan həcmdə gömrük prosedurlarının tətbiqi məqsədi ilə malların müvafiq gömrük rejimi altında saxlanılması, həmçinin malları gömrük ərazisindən keçirən şəxslərə iqtisadi siyasət təbirlərinin tətbiqi məqsədi ilə gömrük əməliyyatların başa çatması;
- Doğru cavab yoxdur;
- AR-in GM ilə nəzərdə tutulan həcmdə gömrük prosedurlarının tətbiqi məqsədi ilə malların müvafiq gömrük rejimi altında saxlanılması üzrə gömrük əməliyyatların başa çatması;

81. Əməliyyatların gömrük rəsmiləşdirilməsi nədən asılı olmayaraq tətbiq olunur:

- ✓ Malların ölkə mənşəyindən və təyinatı nəzərə alınmaqla göndərilən ölkədən;
- Malların təyinatından və ölkə mənşəyindən;
- Malların ölkə mənşəyindən, göndərilən ölkədən və təyinatı nəzərə alınmaqla;
- AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;
- Malların ölkə mənşəyindən və təsnifat əlamətlərindən;

82. Azərbaycan mallarının çıxarılması zamanı tam olmayan və ya dövrü yük bəyannaməsini deklarantın istəyinə əsasən sadələşdirilmiş bəyannamə kimi qəbul edilə bilərmə:

- ✓ Bəli;
- Bəli, yalnız dövrü gömrük bəyannaməsinə münasibətdə;
- AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;
- Xeyr;
- Bəli, yalnız tam olmayan gömrük bəyannaməsinə münasibətdə;

83. Deklarant tərəfindən xarici malların buraxılmasına dair gömrük orqanlarına təqdim olunan GYB geri götürülə bilər:

- ✓ Fors-majör halları ilə əlaqədar olaraq malların bəyan edilən gömrük prosedurur altında yerləşdirilməsi mümkün olmadıqda və digər gömrük rejiminin bəyan edilməsi üçün;
- Gömrük ödəmələrini həyata keçirmə bilmədiyinə görə;
- AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;
- Cavablardan heç biri doğru deyil;
- Malların fiziki-kimyəvi xüsusiyyətləri itirildikdə;

84. Gömrük Yük Bəyannaməsinin hansı minimal informasiya (məlumatlar) öz əksini tapmalıdır:

- ✓ Gömrük ödəmələrinin hesablanması və alınması, gömrük ərazisindən çıxarılan malların adları və həcmi, həmçinin gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;
- Gömrük ödəmələrinin hesablanması və alınması, gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;

- Gömrük ödəmərinin hesablanması və alınması, gömrük ərazisindən çıxarılan malların adları barədə, həmçinin gömrük statistikasının formalaşması barədə;
- Cavablardan heç biri doğru deyil;
- Gömrük ödəmərinin hesablanması və alınması barədə;

85. Gömrük Yük Bəyannaməsinin verilməsinə qədər malların buraxılması həyata keçirə bilərmə:

- ✓ Bəli, əgər deklarant tərəfindən malların identifikasiyasını, həmçinin gömrük qanunvericilinə əsasən gömrük orqanları tərəfindən malların buraxılmasından 45 gündən çox olmayan müddətdə (əgər Gömrük Məcəlləsinə əsasən başqa müddət nəzərdə tutulmamışsa) məhdudlaşdırılmanı nəzərdə tutan halları həyata keçirməyə imkan verən sənədlər təqdim edilmişsə;
- Bəli, əgər deklarant tərəfindən malların identifikasiyasını, həmçinin xarici iqtisadi fəaliyyətin təzimlənməsi haqqında AR-in qanunvericiliyində malların buraxılmasından 3 gündən çox olmayan müddətdə (əgər gömrük orqanları tərəfindən başqa müddət nəzərdə tutulmamışsa) məhdudlaşdırılmanı nəzərdə tutan halları həyata keçirməyə imkan verən sənədlər təqdim edilmişsə;
- Xeyr;
- Cavablardan heç biri doğru deyil;
- Bəli ;

86. Malların və nəqliyyat vasitələrinin gömrük ərazisindən çıxarılmasına gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti həyata keçirilərkən gömrük orqanlarının tələbi əngəl ola bilərmə:

- ✓ Xeyr göstərilən məqsəd üçün əsas sayıla bilməz;
- Bəli, əgər gömrük rəsmiləşdirilməsi üçün deklarant tərəfindən təqdim ediləcək sənədlərin müddəti başa çatmışdırsa;
- Xeyr;
- Cavablardan heç biri doğru deyil;
- Bəli ;

87. Gömrük yük bəyannaməsi neçə surətdən ibarət tərtib edilir:

- ✓ 4 (dörd);
- 2(iki) ;
- 3(üç) ;
- 5 (beş);
- 1(bir) ;

88. Mövcud qanunvericiliyə əsasən AR-in gömrük ərazisinə gətirilməsinə icazə verilməyən mallar:

- ✓ Əgər GM və ya digər qanunvericilikdə başqa hallar nəzərdə tutulmayıbsa dərhal həmin ərazidən çıxarılır;
- Sonradan məhv edilmək məqsədi ilə müvəqqəti olaraq saxlanma anbarlarında yerləşdirilir;
- Sonradan məhv edilmək məqsədi ilə müvəqqəti olaraq saxlanma anbarlarında və ya gömrük nəzarətində olan digər ərazidə digər yerlərdə yerləşdirilir;
- Sonradan satılmaq məqsədi ilə müvəqqəti olaraq gömrük nəzarətində olan saxlanma anbarlarında yerləşdirilir;
- məhv edilir;

89. Mövcud qanunvericiliyə əsasən gömrük orqanları tərəfindən aşağıdakı ödənişlər tutulur:

- ✓ Gömrük rüsumları və vergiləri; ƏDV və yol vergisi ; gömrük yığımları, haqq və dövlət rüsumu;
- ƏDV və yol vergisi ;
- gömrük yığımları, haqq və dövlət rüsumu;
- gömrük rüsumları və dövlət rüsumu;
- Gömrük rüsumları və vergiləri;

90. Mallar gömrük anbarlarında xüsusi gömrük proseduru altında yerləşdirildikdən sonra neçə il müddətinə saxlanıla bilər:

- ✓ 3 (üç) il;
- 5 (beş) il;
- 7 (yeddi) il;
- istənilən qədər;
- 1(bir) il;

91. Gömrük bəyannaməsinin forması kimlər tərəfindən müəyyən olunur:

- ✓ Nazirlər kabineti;

- Dövlət Statistika Komitəsi;
- Dövlət Gömrük Komitəsi;
- İqtisadi İnkişaf Nazirliyi;
- Maliyyə Nazirliyi;

92. Kağız üzərində yazılı formada təqdim edilən GB-də nələr olmalıdır:

- ✓ Deklarantın imzası və müəssisənin möhürü;
- müəssisə rəhbərinin və baş mühasibin imzası;
- Mal daşıyan təşkilatın nümayəndəsinin imzası və möhürü
- elektron imza.
- mallar haqqında məlumat;

93. GB-nin hansı formalarda təqdim edilə bilər:

- ✓ şifahi, elektron və kağız üzərində yazılı formada;
- elektron və kağız üzərində yazılı formada;
- şifahi və kağız üzərində yazılı formada;
- şifahi və elektron formada.
- şifahi;

94. GB-də düzəliş edilməsinə və onun geri götürülməsinə hansı hallarda icazə verilir:

- ✓ fors-major halları ilə bağlı malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda və mallar digər gömrük proseduru altında yerləşdirilməli olduqda;;
- fors-major halları ilə bağlı malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda;
- mallar digər gömrük proseduru altında yerləşdirilməli olduqda;;
- icazə verilmir.
- istənilən halda

95. Mövcud qanunvericiliyə əsasən gömrük rəmiləşdirilməsinin və malların buraxılmasının maksimum müddəti nə qədərdir:

- ✓ 3 gün;
- 7 gün;
- 10 gün;
- 1 ay.
- 5 gün;

96. Gömrük orqanlarının vahid sisteminə hansılar daxildir:

- cavablardan hec biri doğru deyil.
- AR DGK-nin aparatı və ərazi gömrük idarələri;
- İxtisaslaşdırılmış gömrük idarələri və gömrük postları;
- AR DGK-nin aparatı, ixtisaslaşdırılmış gömrük idarələri və gömrük postları;
- ✓ AR DGK-nin aparatı və ərazi gömrük idarələri; İxtisaslaşdırılmış gömrük idarələri və gömrük postları;

97. Sərbəst iqtisadi zona nə deməkdir:

- ✓ gömrük ərazisinin gətirilən mallara gömrük rüsumları və vergilərinin, həmçinin ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsidir.
- mal saxlanılan gömrük anbarları yerləşən zona;
- tranzit daşımalar nəzərdə tutulan zona və mal saxlanılan gömrük anbarları yerləşən zona;
- cavablardan hec biri doğru deyil.
- tranzit daşımalar nəzərdə tutulan zona;

98. Mallar nə zaman xüsusi gömrük proseduru altında saxlanılır:

- ✓ tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal,;
- sərbəst zona və xüsusi istifadə;
- tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal,;
- tranzit və gömrük anbarında saxlanc; sərbəst zona və xüsusi istifadə;

- tranzit və gömrük anbarında saxlan;

99. Malların gömrük rüsumu altında yerləşdirilməsi nəyi əhatə edir:

- ✓ gömrük ödənişlərinin aparılması; malların idxalı ilə bağlı müəyyən edilmiş digər proseduraların tamamlanmasını; ticarət siyasəti ədbirlərinin tətbiqini;
- malların idxalı ilə bağlı müəyyən edilmiş digər proseduraların tamamlanmasını;
- ticarət siyasəti ədbirlərinin tətbiqini;
- Hec bir cavab doğru deyil.
- gömrük ödənişlərinin aparılması;

100. Gömrük yük bəyannaməsinin hansı formaları mövcudur :

- ✓ əsas, əlavə, dövri, sadələşdirilmiş və natamam bəyannamələr;
- əsas və dövri bəyannamələr;
- tam, natamam və dövri bəyannamələr;
- Hec bir cavab doğru deyil.
- əsas və əlavə bəyannamə;

101. Bəyannaməçi dedikdə nə başa düşülür :

- ✓ Gömrük orqanlarına gömrük bəyannaməsi təqdim edən və ya öz adından gömrük bəyannaməsi verən şəxsdir;
- Malları gömrük ərazisində daşıyan şəxs;.
- Malsatanlara malı çatdıran şəxs;
- cavablardan hec biri doğru deyil.
- öz adından gömrük bəyannaməsi təqdim edən şəxs;

102. Gömrük yük bəyannaməsi nədir :

- ✓ Malların müvafiq gömrük proseduru altında yerləşdirilmsi üçün tələb olunan məlumatları əks etdirən və şəxslər tərəfindən müəyyən edilmiş formada gömrük orqanlarına təqdim edilən sənəddir.
- Malalanlar tərəfindən gömrük orqanlarına verilən sənəddir; .
- Malsatanlar tərəfindən gömrük orqanlarına verilən sənəddir
- Hec bir cavab doğru deyil.
- Gömrük orqanlarına hesablama üçün verilən sənəddir;

103. Gömrük dəyərinin düzgünlüyünə nəzarət kimlər tərəfindən həyata keçirilir:

- ✓ Gömrük orqanları tərəfindən.
- Malalanlar tərəfindən.
- İdxalatçı tərəfindən.
- Hec bir cavab doğru deyil
- Deklarant tərəfindən.

104. Gömrük dəyəri nədir:

- ✓ Malların gömrük dəyəri yalnız gömrük məqsədləri üçün istifadə olunan dəyərdir.
- Malların gömrük dəyəri onların hesablama dəyəridir.
- Gömrük dəyəri gömrük orqanları tərəfindən müəyyən edilən dəyərdir.
- Hec bir cavab doğru deyil
- Gömrük dəyəri kontraktı göstərilən dəyərdir.

105. AR-da gömrük işi özündə nəyi əks etdirir:

- ✓ AR-nın gömrük siyasətini, AR-nın gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin buraxılma qayda və şərtlərini və gömrük siyasətinin həyata keçirilməsi vasitələrini.
- Gömrük siyasətinin həyata keçirilməsi vasitələrini.
- AR-nın gömrük siyasətini və onun həyata keçirilməsi vasitələrini.
- Hec bir cavab doğru deyil
- AR-nın gömrük siyasətini, AR-nın gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin buraxılma qayda və şərtlərini.

106. AR-də gömrük işinə rəhbərlik kim tərəfindən həyata keçirilir:

- ✓ AR-nın Gömrük Komitəsi və onun regional şöbələri.
- AR-nın Gömrük Komitəsi və Vergilər Nazirliyi.
- AR-nın Gömrük Komitəsi, Milli Bank və Vergilər Nazirliyi.
- Hec bir cavab doğru deyil.
- AR-nın Gömrük Komitəsi və Dövlət Statistika komitəsi.

107. Vergitutma bazası dedikdə nə başa düşülür:

- ✓ Gömrük rüsum və vergilərin hesablanması üçün nəzərdə tutulan vergitutma obyekt.
- Gömrük rüsumunun hesablanması üçün nəzərdə tutulan vergitutma obyektinin məbləği.
- Vergi tutulan əməliyyatın məbləği.
- Hec bir cavab doğru deyil.
- Vergilərin hesablanması üçün nəzərdə tutulan vergitutma obyektinin məbləği.

108. Gömrük rüsumları hansı funksiyaları yerinə yetirir:

- ✓ Fiksal, balanslaşdırıcı və proteksianist.
- Proteksianist.
- Balanslaşdırıcı.
- Fiksal və Proteksianis.
- Fiksal.

109. AR-də aşağıdakı gömrük rüsumları tətbiq edilir:

- ✓ Advalor, spesifik və kombinə edilmiş.
- Sresifik.
- Advalor və spesifik.
- Kombinə edilmiş.
- Advalor.

110. AR-nın gömrük sərhədi özündə nəyi əks etdirir:

- ✓ AR-nın gömrük ərazisini.
- Sərbəst gömrük zonasını və sərbəst anbarları
- AR-nın gömrük ərazisini, sərbəst gömrük zonasını və sərbəst anbarları.
- AR-nın bütün ərazisini.
- Sərbəst gömrük zonasını.

111. Gömrük tarifi anlayışı özündə nəyi əks etdirir:

- ✓ Gömrük vergi, rüsum, haqq və yığımlarını.
- Gömrük vergilərini və haqlarını.
- Gömrük rüsumlarını.
- Gömrük vergi, rüsum və haqlarını.
- Gömrük rüsum və vergilərini.

112. Gömrük qanunvericiliyinə əsasən AR-nın Gömrük məəcəlləsi aşağıdakıları müəyyən edir:

- ✓ Gömrük işinin iqtisadi, hüquqi və təşkilatı əsaslarını.
- Gömrük işinin iqtisadi və hüquqi əsaslarını.
- Gömrük işinsiyasi, iqtisadi, hüquqi və təşkilatı əsaslarını.
- Heç bir cavab doğru deyil.
- Gömrük işinin nəzəri əsaslarını;

113. AR-nın gömrük qanunvericiliyi nədən ibarətdir:

- ✓ AR-in “Gömrük məcəlləsi”, “Gömrük tarifi haqqında” AR-in qanunu və AR-in gömrük məcəlləsi ilə əlaqədar qəbul edilən qanunvericilik aktları
- Gömrük işinin iqtisadi, hüquqi və təşkilatı əsaslarını əks etdirən sənədlərdən;
 - “Gömrük məcəlləsi” ilə əlaqədar qəbul edilən qanunvericilik aktlarından;
 - Heç bir cavab doğru deyil.
 - AR-nın “Gömrük Məcəlləsi”;
- 114.** İNKOMERS -2010 malların göndərilməsinin bazis şərtinin II qrupuna hansılar aid edilmir:
- FAS; FOB və CİF;
 - DAT; DDP; FAS; FOB; CER və CİF
 - ✓ CPT; CIP; DAP; DAT; DDP;
 - EWX, FCA, CPT; FOB;
 - FCA, CPT; CIP; CFR
- 115.** Malın qiyməti dedikdə nə başa düşülür:
- Bütün cavablar doğrudur.
 - Malın tam maya dəyəri;
 - ✓ Malın dəyərinin pulla ifadəsidir;
 - Malın tam olmayan (qısaldılmış) maya dəyərinin pulla ifadəsidir;
 - İstehsal olunan məhsulun maya dəyərinin pulla ifadəsidir;
- 116.** Mal göndərişinin hansı bazis şərti malların dəniz nəqliyyatı və ya daxili su yolu ilə göndəilməsi nəzərdə tutulur:
- CİF;
 - CER.
 - ✓ FOB ;
 - DAT;
 - DAP;
- 117.** Fiksasiyası üsulundan asılı olaraq qiymət hansı növləri mövcuddur:
- Möhkəm (sabit) və sürüşkən qiymətlər;
 - ✓ Möhkəm (sabit), dəyişən və sürüşkən qiymətlər;
 - Dəyişən və sürüşkən qiymətlər.
 - Topdan satış və pərakəndə qiymətlər;
 - Möhkəm (sabit) və dəyişən qiymətlər;
- 118.** Malın franko qiyməti nəyi nəzərdə tutur:
- Malın topdan satış qiymətidir;
 - ✓ Malın nəqliyyat xərcləri daxil edilməklə nəzərdə tutulan qiymətidir;
 - Sövdələşmə zamanı istifadə edilən qiymətidir;
 - Malın pərakəndə qiymətidir;
 - Malın istehsal, topdan satış və pərakəndə qiymətidir;
- 119.** Xif-də Franko termininin mənası nədir:
- ✓ Azaddır;
 - Doğru cavab yoxdur .
 - Razıdır;
 - Ödəməlidir;
 - Bocludur;
- 120.** Malların alğı-satqısı üzrə beynəlxalq konvensiyasında nələr əks etdirilir:
- ✓ Yuxarıda qeyd edilənlərin hamısı.
 - Riskin keçirilməsinə və xərclərin bölgüsü;
 - Alıcı və satıcının vəzifələri;

- Tərtib olunma şərtləri və alıcının vəzifələri;
- Tərtib olunma şərtləri və satıcının vəzifələri;

121. Malların alğı-satqısı üzrə beynəlxalq konvensiya neçə hissədən ibarətdir:

- ✓ 4.0
- 6.0
- 5.0
- 3.0
- 2.0

122. Mal göndərişinin bazis şərtində malların itirilməsi riskini nəzərdə tutulurmu:

- ✓ Tutur;
- Tutmur; əgər malsatan tələd edirsə;
- Tutur; əgər malalan tələd edirsə.
- Tutur, əgər malsatan tələd edirsə ;
- Tutmur; əgər malalan tələd edirsə;

123. Franko termini nəyi ifadə edir:

- Razıdır;
- Doğru cavab yoxdur .
- ✓ Azaddır;
- Borcludur;
- Ödəməlidir;

124. İNKOTERMS 2010-a daxil edilən DAT bazis şərtlərində satıcının vəzifəsi nə zaman bitmiş hesab olunur:

- İstənilən yerdə malı alıcıya verildiyi andan;
- Doğru cavab yoxdur..
- Hava limanında malı alıcıya verildiyi andan;
- təyinat ölkəsində istənilən yerdə malı alıcıya verildiyi andan;
- ✓ yükün kontraktla razılaşdırılan təyinat stansiyasında- terminalda alıcıya verildiyi andan;

125. İNKOTERMS 2010-a daxil edilən I qrupa daxil olan bazis şərtlərində malların hansı nəqliyyat növü ilə daşınmasını nəzərdə tutur:

- Yalnız gəmi və qatar nəqliyyat növü
- Dəniz və çay nəqliyyat növü; ;
- ✓ İstənilən nəqliyyat növü;
- Hava nəqliyyat növü;
- Boru və dəniz nəqliyyat növü;

126. Malların göndərişinin bazis şərtininə əsasında hansı şərt durur:

- Franko malalan.
- ✓ Franko;
- Franko malsatan;
- Franko daşıyıcı;
- Franko-zavod ;

127. Mal göndərişinin EXW bazis şərtində malların itirilməsi riski malalana keçir:

- Malsatan tərəfindən malın nəqliyyat təşkilatına (daşıyana) təqdim edildiyi tarixdən;
- Malsatan tərəfindən malın göndərmə stansiyasına yerləşdirdiyi tarixdən;
- Malsatan tərəfindən malın gəmi portunun yanına yerləşdiyi tarixdən;
- ✓ Malsatan tərəfindən malın alıcıya təqdim edildiyi tarixdən;
- Cavablardan heç biri doğru deyil.

128. Kontraktın bağlanması hansı mərhələləri var:

- Kontraktın tərtib edilməsi və kontraktın yerinə yetirilməsi;
- ✓ Kontraktın hazırlanması, kontraktın tərtib edilməsi və kontraktın yerinə yetirilməsi;
- Kontraktın hazırlanması və kontraktın yerinə yetirilməsi;
- Kontraktın hazırlanması və kontraktın tərtib edilməsi;
- Kontraktın tərtib edilməsi, kontraktın yerinə yetirilməsi və kontraktın auditı;

129. Qiymətlərin fiksasiyası üsulundan asılı olaraq hansı qiymət növlərini mövcuddur:

- Möhkəm (sabit) və sürüşkən qiymətlər;
- Möhkəm (sabit) və dəyişən qiymətlər;
- ✓ Möhkəm (sabit), dəyişən və sürüşkən qiymətlər;
- Dəyişən və sürüşkən qiymətlər.
- Topdan və pərakəndə qiymətlər;

130. Malın franko qiyməti nədir:

- ✓ Malın nəqliyyat xərcləri daxil edilməklə nəzərdə tutulan qiymətidir;
- Malın pərakəndə qiymətidir;
- Malın istehsal qiymətidir;
- Malın istehsal və pərakəndə qiymətidir;
- Malın sövdələşmə həyata keçirilən qiymətidir;

131. Malın qiyməti nədir:

- ✓ Malın dəyərinin pulla ifadəsidir;
- Malın tam olmayan (qısaldılmış) maya dəyərinin pulla ifadəsidir;
- Malın istehsal maya dəyərinin pulla ifadəsidir;
- Doğru cavab yoxdur;
- Malın tam maya dəyərinin pulla ifadəsidir;

132. Ofertan dili hansı dil başa düşülür:

- ✓ Ünvanına ofeta göndərilənin dili yaxud istənlən xarici dil;
- Sövdələşmədə iştirak edənlərdən birinin dili;
- Alıcının yaxud satıcının dili;
- Doğru cavab yoxdur;
- Ünvanına ofeta göndərilənin dili;

133. Oferta dedikdə nə başa düşülür:

- ✓ Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə kommersiya xarakterli təklifidir;
- Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə qeyri-kommersiya xarakterli təklifidir;
- Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə kommersiya xarakterli təklifidir; və Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə qeyri-kommersiya xarakterli təklifidir;
- doğru cavab yoxdur;
- Oferta bir tərəfin digər tərəflə kontrakta girmək barədə istənilən xarakterli təklifidir;

134. Kontraktların subyektinə daxildir:

- ✓ sövdələşmədə iştirak etmək istəyən istənilən hüquqi və fiziki şəxslər.
- sövdələşmədə iştirak etmək istəyən istənilən hüquqi şəxslər;
- Malları alan və ya satan fiziki şəxslər;
- doğru cavab yoxdur;
- sövdələşmədə iştirak etmək istəyən istənilən fiziki şəxslər.

135. Əsas kontraktlara nələr aid edilir:

- ✓ istənilən malın, elmi-texniki biliklərin alınması və icarə üzrə kontraktlar; beynəlxalq turizm, konsalting və lizinq üzrə bağlanan kontraktlar;

- beynəlxalq turizm, konsaltinq və lizinq üzrə bağlanan kontraktlar;
- konsaltinq və lizinq üzrə bağlanan kontraktlar
- doğru cavab yoxdur;
- istənilən malın, elmi-texniki biliklərin alınması və icarə üzrə kontraktlar;

136. Kontraktların hansı növləri var:

- ✓ əsas və təminatlı;
- əsas və köməkçi;
- təminatlı və təminatsız;
- əsas, əlavə, təminatlı və təminatsız;
- əsas, əlavə və təminatlı;

137. Kontraktlar neçə növə bölünür:

- ✓ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

138. Mal göndərişinin FOB bazis şərtində malların göndəilməsi hansı nəqliyyat vasitəsi ilə nəzərdə tutulur:

- ✓ Dəniz nəqliyyatı və ya daxili su yolu vasitələri ilə ;
- Dəmiryolu nəqliyyatı vasitələri ilə;
- Hava və dəmiryolu nəqliyyatı vasitələri ilə;
- İstənilən nəqliyyat vasitəsi ilə.
- Hava nəqliyyatı vasitələri ilə;

139. İxrac malları üzrə gömrük təmizlənməsini kim həyata keçirir:

- ✓ İxracatçı, əgər kontraktı başqa şərt nəzərdə tutulmayıbsa;
- İxracatçı;
- Malıdaşıyan;
- Cavablardan heç biri doğru deyil.
- İdxalatçı;

140. Mal göndərişinin FOB bazis şərtində malların gömrük təmizlənməsini kim həyata keçirir:

- ✓ İxracatçı;
- Malıdaşıyan;
- Malın istehsalçısı;
- Cavablardan heç biri doğru deyil.
- İdxalatçı;

141. Mal göndərişinin FCA bazis şərtində malların məhvolma yaxud zədələnməsi riski idxalatçıya (malalana) keçir:

- ✓ Malın malsatan tərəfindən nəqliyyat təşkilatına və ya əkspeditora təqdim edildiyi tarixdən;
- Malın sərhəddə razılaşdırılmış məntəqədə idxalatçının sərəncamına təqdim
- Malın malsatan tərəfindən idxalatçının ölkəsindəki razılaşdırılmış məntəqəyə
- Cavablardan heç biri doğru deyil.
- Malı daşıyan gəminin malın boşldılacağı porta yan aldığı andan;

142. Mal göndərişinin FAS bazis şərtində malların itirilməsi riski malalana keçir:

- ✓ Kontrakt iştirakçılarının razılığına əsasən malın malsatan tərəfindən gəmi portunun yanına yerləşdirdiyi tarixdən;
- İxracatçının ölkəsindəki razılaşdırılmış məntəqədə malın malsatan tərəfindən
- İxracatçının ölkəsindəki sərhəddə malın malsatan tərəfindən nəqliyyat təşkilatına
- Cavablardan heç biri doğru deyil.
- Malın malsatan tərəfindən alıcının ölkəsindəki razılaşdırılmış məntəqəsində

- 143.** Mal göndərişinin EXW bazis şərtində malların itirilməsi riski malalana keçir:
- ✓ Malsatan tərəfindən malın alıcıya təqdim edildiyi tarixdən;
 - Malsatan tərəfindən malın göndərmə stansiyasına yerləşdirdiyi tarixdən;
 - Malsatan tərəfindən malın nəqliyyat təşkilatına təqdim edildiyi tarixdən;
 - Cavablardan heç biri doğru deyil.
 - Malsatan tərəfindən malın gəmi portunun yanına yerləşdiyi tarixdən;
- 144.** İNKOTERMS -2010 malların mülkiyyət hüququnun keçməsinə nəzərdə tuturmu:
- ✓ Xeyr;
 - Bəli ;
 - Bəli, əgər XİF-in iştirakçılarının ölkələri arasında razılıq olduğu zaman;
 - Heç bir cavab doğru deyil;
 - Xeyr, əgər XİF-in iştirakçıları tərəfindən nəzərdə tutulmayıbsa;
- 145.** İNKOTERMS -2010-a hansı yeni terminlər daxil edilmişdir:
- EWX, FCA, CPT;
 - EWX, FCA, CPT; CIP;
 - ✓ DAP; DAT;
 - DAT; DDP; FAS; FOB; CER və CİF
 - FAS; FOB; CFR və CİF;
- 146.** İNKOTERMS -2010 malların göndərilməsinin II qrupuna hansılar aid edilir:
- ✓ FAS; FOB; CFR və CİF;
 - CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB;
 - DAT; DDP; FAS; FOB; CER və CİF
 - EWX, FCA, CPT; CIP;
 - EWX, FCA, CPT; CIP; DAP; DAT; DDP;
- 147.** İNKOTERMS -2010 malların göndərilməsinin I qrupuna hansılar aid edilir:
- CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB;
 - EWX, FCA, CPT; CIP;
 - ✓ EWX, FCA, CPT; CIP; DAP; DAT; DDP;
 - DAP; DAT; DDP; FAS; FOB; CER və CİF;
 - DAT; DDP; FAS; FOB; CER və CİF
- 148.** İNKOTERMS -2010 malların göndərilməsinin bazis şərtinin hansı növlərini nəzərdə tutur:
- CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB;
 - DAT; DDP; FAS; FOB; CER və CİF
 - DAP; DAT; DDP; FAS; FOB; CER və CİF;
 - EWX, FCA, CPT; CIP; DAP;
 - ✓ EWX, FCA, CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB; CER və CİF.
- 149.** İNKOTERMS -2010 malların göndərilməsinin neçə qrupunu nəzərdə tutur:
- 3.0
 - ✓ 2.0
 - 4.0
 - 5.0
 - Belə buir qruplaşma nəzərdə tutulmayıb;
- 150.** İNKOTERMS -2010-dan İNKOTERMS -2000-də olan hansı terminlər çıxarılmışdır:
- DAP; DAT;

- ✓ DAF; DES; DEQ və DDU;
- EWX, FCA, CPT; CIP;
- EWX, FCA, CPT;
- DAT; DDP; FAS; FOB; CER və CİF

151. İNKOTERMS -2000 malların göndərilməsinin hansı qruplarını nəzərdə tutur:

- E, F;
- ✓ E, F, C, D;
- E, F, K;
- E, F, C;
- E, F, C, D, P;

152. İNKOTERMS -2000 malların göndərilməsinin şərtlərinin neçə qrupunu nəzərdə tutur:

- 5.0
- 3.0
- Belə buir qruplaşma nəzərdə tutulmayıb;
- 2.0
- ✓ 4.0

153. Vekselin dövryyəsi zamanı onun məbləğinə aşağıdakılar daxil edilir:

- ✓ vekselin məbləği və hesablanmış faizin məbləği;
- Düzgün cavab yoxdur
- vekselin nominal dəyəri;
- yalnız vekselin məbləği;
- veksəl üzrə hesablanmış faiz məbləği;

154. Hesablaşma cekci hansı qaydada hesablaşmalar üçün nəzərdə tutulur:

- Düzgün cavab yoxdur.
- yalnız nəqliyyat təşkilatları ilə qeri-nağd ödənişlər üçün;
- ✓ yalnız nağdsız hesablaşmaların aparılması üçün;
- mal əməliyyatlarının nağd ödənilməsi üçün;
- mal və xidmətə görə nağd qaydada ödənişlər üçün;

155. Çeklərin aşağıdakı növləri vardır.

- pul çeki və yol çeki;
- yol çeki və hesablaşma cekci;
- ✓ yuxarıda qeyd edilənlər.
- pul və hesablaşma cekci;
- yol çeki və bank cekci;

156. Qeyd edilənlərdən hansı həm hesablaşma və həm də hesablaşma mexanizminə aiddir.

- Düzgün cavab yoxdur
- akkreditiv və çeklə hesablaşma;
- inkassa, cek və veksellə hesablaşma;
- qabaqcadan ödəmə;
- ✓ akkreditiv və inkassa;

157. Akkreditivin hansı vəsaitlər hesabına açıla bilər:

- ✓ A və B-də göstərilən;
- İxracatçının xüsusi vəsaiti və ya kredit hesabına
- İxracatçının aldığı kredit hesabına;
- Bank krediti;
- İdxalatçının xüsusi vəsaiti;

158. Təsdiqedilmiş və çağrılmayan akkreditiv dedikdə nə başa düşülür:
- Doğru cavab yoxdur
 - ✓ Bu elə bir akkredit formasıdır ki, akkreditivi açan və onu təsdiqləyən hər iki bank ixracatçı qarşısında onun ödənilməsinə cavabdehlik daşıyır;
 - Öhdəliyin idxalatçı tərəfindən girov formasında ödənilməsinə nəzərdə tutan akkreditiv;
 - Pul sənədinin alınmasını təsdiqləyən və ixracatçı qarşısında cavabdehlik daşıyan bank tərəfindən açılmış akkreditiv;
 - Ödənilməsinə cavabdeh olan bank tərəfindən açılmış akkreditiv;
159. Hesablaşma çekləri ödənilə bilər:
- ✓ Nağd qaydada və ya bankda olan hesabından köçürülməklə;
 - İxracatçının istəyinə əsasən yalnız nağd formada.
 - Nağd qaydada;
 - Qəd edilən hesablaşma forması xarici iqtisadi fəaliyyətdə tətbiq olunmur;
 - Çek sahibinin bankda olan hesabına köçürülməklə;
160. Hansı halda idxalatçı tərəfindən qoyulmuş çağrılmayan akkreditiv çağrıla və ya dəyişdirilə bilər:
- Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.
 - ✓ Akkreditivin çağırılması idxalatçı tərəfindən yalnız müvəkkil bankın razılığı ilə həyata keçirilə bilər;
 - Nəzərdə tutulmayan hallar baş verdikdə idxalatçı tərəfindən akkreditiv çağrıla və ya dəyişdirilə bilər;
 - Akkreditivin çağırılması üzrə mövcud prosedura idxalatçı tərəfindən yalnız ixracatçının icazəsi ilə dəyişdirilə bilər;
 - Qüvvədə olduğu müddətdə idxalatçı tərəfindən akkreditivin çağırılması və ya dəyişdirilməsi heç bir halda baş verə bilməz
161. İdxalatçı tərəfindən qoyulmuş akkreditivi çeri çağırmaq hüququna malikdir:
- İdxalatçı;
 - İxracatçı.
 - Gömrük brokeri
 - Müvəkkil bank;
 - ✓ İdxalatçı və müvəkkil bank;
162. Akkreditin hesablaşma formasının növlərini sadalayın:
- Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən.
 - Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən, transrentabelli (köçürülən, bölünən, bölünməyən və s);
 - Transrentabelli (köçürülən, bölünən. kəsirli,və s), çağrılan və çağrılmayan;
 - Təsdiq edilən və təsdiq edilməyən;
 - ✓ Çağrılan, çağrılmayan, təsdiq edilən, təsdiq edilməyən, transrentabelli və bərpa edilən ;
163. Xarici iqtisadi fəaliyyərdə ən geniş tətbiq onunun hesablaşma formaları hansıdır:
- Çek, inkasso və veksellərlə;
 - Ödəmə tapşırığı, veksəl;
 - Çek və veksellərlə.
 - Çek, inkasso;
 - ✓ Akkreditiv və inkasso;
164. XiF-də tətbiq edilən ödəmə formaları nədən asılı olaraq seçilir:
- Saıcının istəyinə əsasən;
 - Tərəflərin istəyinə əsasən;
 - Doğru cavab yoxdur;
 - Alıcının istəyinə əsasən;
 - ✓ Tərəflər arasında bağlanmış kontrakta əsasən;
165. XiF-də ödəmə formaları dedikdə nə başa düşülür:

- ✓ Bu ödəmənin həyata keçirildiyi alətlərdir
- Doğru cavab yoxdur;
- Yuxarıda qeyd edilənlərin hamısı;
- Bu ödəmə mexanizmləridir(üsullarıdır);
- Bu ödəmə və pulun alınması mexanizmləridir(üsullarıdır);

166. XİF-də ödəmə metodları dedikdə nə başa düşülür:

- Bu ödəmə mexanizmləridir;
- Doğru cavab yoxdur;
- Bu ödəmənin həyata keçirildiyi alətlərdir;
- Bu pulun alınma mexanizmidir;
- ✓ A və B-də göstərilən;

167. Trassat dedikdə aşağıdakılar başa düşülür:

- veksəl üzrə pulu almalı olan şəxs;
- Düzgün cavab yoxdur
- ✓ vekse üzrə məbləği ödəməli olan şəxs;
- köçürmə vekselini vermiş şəxs;
- idxalatçı;;

168. Trassant dedikdə aşağıdakılar başa düşülür:

- ✓ köçürmə vekselini vermiş şəxs;
- Düzgün cavab yoxdur
- veksəl üzrə pulu almalı olan şəxs;
- idxalatçı;;
- vekse üzrə məbləği ödəməli olan şəxs;

169. Remitet dedikdə aşağıdakılar başa düşülür:

- ✓ veksəl üzrə pulu almalı olan şəxs;
- idxalatçı;;
- Düzgün cavab yoxdur
- köçürmə vekselini verən şəxs;
- vekse üzrə məbləği ödəməli olan şəxs;

170. Vekselin dövrüyyəsi zamanı onun məbləğinə aşağıdakılar daxil edilir:

- ✓ vekselin məbləği və hesablanmış faizin məbləği
- Düzgün cavab yoxdur
- vekselin nominal dəyəri;
- veksəl üzrə hesablanmış faiz məbləği;
- vekselin məbləği;

171. Hesablaşma ceki hansı qaydada hesablaşmalar üçün nəzərdə tutulur:

- yalnız nəqliyyat təşkilatları qeri-nağd;
- ✓ nağdsız hesablaşmaların aparılması üçün;
- mal əməliyyatların nağd ödənilməsi üçün;
- mal və xidmətə görə nağd qaydada;
- Düzgün cavab yoxdur.

172. Çeklərin aşağıdakı növləri vardır.

- pul və hesablaşma ceki;
- ✓ pul və hesablaşma ceki; yol çeki və bank ceki;
- Düzgün cavab yoxdur
- pul və yol çeki;

- yol çeki və bank ceki;

173. Aşağıdakılardan hansı həm hesablaşma forması və həm də hesablaşma mexanizminə aiddir.

- qabaqcadan ödəmə;
- ✓ akkreditiv və inkasso;
- Düzgün cavab yoxdur
- açıq hesab və ceküzrə hesablaşma;
- cek və veksellə hesablaşma;

174. . Kommersiya krediti vasitəsilə hesablaşma formasının mahiyyətini açıqlayın:

- ✓ İxracatçı malı idxalatçıya kontraktı nəzərdə tutulan faiz də daxil olmaqla onun dəyərini ödəməyə müddət verməklə təqdim edir;
- İxracatçı idxalatçıya öhdəliyini kontrakt əsasında bərabər hissələrlə malın yükləndiyi tarixdən 120 gündən gec olmayaraq ödəməyə imkan verir;
- İxracatçı idxalatçıya onun ünvanına yüklənmiş mala görə öhdəliyini bərabər hissələrlə, lakin müqavilə üzrə öhdəliyini yerinə yetirdikdən 180 gündən gec olmayaraq ödəməyə imkan verir;
- İxracatçı idxalatçıya öhdəliyini kontrakt əsasında bərabər hissələrlə malın yükləndiyi tarixdən 90 gündən gec olmayaraq ödəməyə imkan verir;
- İxracatçı alıcıya malın dəyərini kontraktı nəzərdə tutulan qaydada iki müddətdə ödəməklə təqdim edir: ilkin olaraq kontraktın dəyərinin 50 faizi həcmində və qalan 50 faizini isə birinci ödənişdən keçən 90 gün müddətində;

175. Akkreditivin hansı vəsaitlər hesabına açıla bilər:

- ✓ İdxalatçının vəsaiti, onun olmadığı və ya kifayət etmədiyi hallarda isə müvəkkil bankın krediti;
- İxracatçının hesabına
- Bank krediti;
- İdxalatçının vəsaiti;
- Kontraktı göstərilənə uyğun olaraq idxalatçının vəsaiti və ya kredit hesabına

176. Akkreditivin açılması barədə banka müraciət edərkən alıcı ərizədə hansı rekvizitləri göstərməlidir:

- İxracatçının adını, kontraktın nömrəsini, ödənişin məbləğini və akkreditivin müddətini;
- İxracatçının adını, kontraktın nömrəsini və ödənişin məbləğini;
- İxracatçının adını və ödənişin məbləğini;
- İxracatçının adını, kontraktın nömrəsini və akkreditivin müddətini;
- ✓ İxracatçının adını, kontraktın tarixi və nömrəsini, akkreditivin müddətini, ödənişin məbləğini və ixracatçının bankının pulu ixracatçının hesabına keçirməsi üçün yerinə yetiriləsi tələb olunan şərtləri;

177. Akkreditiv hesablaşma forması kimin üçün daha sərfəli hesab olunur:

- Xarici iqtisadi başlanmanın hər iki iştirakçısı üçün;
- İdxalatçı üçün, çünki akkreditivin açıldığı tarixdən ixracatçının öz öhdəliyini yerinə yetirəcəyinə tam əmin olur;
- ✓ İxracatçı üçün, çünki hələlik rəsmiləşdirilməmiş yüklənmiş mal, yerinə yetirilmiş işlərvə göstərilmiş xidmətlər üzrə alıcılara öhdəliyin şərtsiz ödənilməyə zəmanət verir.
- Akkreditivi açan və təsdiqləyən banklar üçün.
- Akkreditiv yalnız bir ixracatçı üçün açıldığına üçün az səmərəli olduğuna görə bu hesablaşma formasından az istifadə olunur;

178. İxracatçının öz öhdəliyini nəzərdə tutulan müddətdə yerinə yetirmədiyi halda açılmış akkreditiv üzrə məbləğin idxalatçıya qaytarılmasına zəmanət verilir:

- Bəli, yalnız fors-majör hallarında;
- ✓ Bəli;
- Xeyr;
- Mövcud hal mövcud qanunvericilikdə nəzərdə tutulmayıb;
- heç biri doğru deyil.

179. Təsdiq edilmiş və çağırılmayan akkreditiv dedikdə nə başa düşülür:

- ✓ Elə akkreditiv formasıdır ki, akkreditivi açan və onu təsdiqləyən hər iki bank ixracatçı qarşısında onun ödənilməsinə cavabdehlik daşıyır.
- Öhdəliyin idxalatçı tərəfindən girov formasında ödənilməsinə nəzərdə tutulan akkreditiv;
- Ödənilməsinə cavabdeh olan bank tərəfindən açılmış akkreditiv;

- Pul sənədinin alınmasını təsdiqləyən və ixracatçı qarşısında cavabdehlik daşıyan bank tərəfindən açılmış akkreditiv
 - Heç biri doğru deyil.
- 180.** Müqavilədə göstərilən zaman öz öhdəliyini idxalatçı qarşısında yerinə yetirdiyi halda ixracatçının pul vəsaitini ala biləcəyi akkreditivin fəaliyyət müddətini göstərin:
- ✓ 30-150 gün ərzində, lakin 1 ildən çox olmamaqla;
 - 15 aydan çox olmayan;
 - 90 gündən çox olmayan;
 - 6 ay müddətinə qədər;
 - heç biri doğru deyil.
- 181.** Xarici iqtisadi fəaliyyətdə ödəmə tapşırığı formasında hesablaşma tətbiq oluna bilər:
- ✓ Bəli;
 - Xeyr, əgər bankın qanunvericili ilə başqası nəzərdə tutulmayıbsa;
 - Ödəmə tapşırığı formasında hesablaşma çox az tətbiq olunur və yalnız öhdəliklərin ödənilməsinin dövlətlərarası razılaşmalara əsasən nəzərdə tutulduğu hallarda istifadə olunur;
 - Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.
 - Xeyr;
- 182.** Hesablaşma çekləri ödənilə bilər:
- ✓ Nağd qaydada və ya çek sahibinin bankda olan hesabına köçürülməklə;
 - İxracatçının istəyinə əsasən yalnız nağd formada
 - Qed edilən hesablaşma forması xarici iqtisadi fəaliyyətdə tətbiq olunmur;
 - Çek sahibinin bankda olan hesabına köçürülməklə;
 - Nağd qaydada;
- 183.** Hansı halda idxalatçı tərəfindən qoyulmuş çağrılmayan akkreditiv çağrıla və ya dəyişdirilə bilər, hansı hallarda isə yox:
- Qüvvədə olduğu müddətdə idxalatçı tərəfindən akkreditivin çağırılması və ya dəyişdirilməsi heç bir halda baş verə bilməz, çünki, bu proseduranın pozulması bu hesablaşma formasının mahiyyətinə ziddir.
 - Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.
 - ✓ Akkreditivin çağırılması idxalatçı tərəfindən yalnız müvəkkil bankın razılığı ilə həyata keçirilə bilər
 - Nəzərdə tutulmayan hallar baş verdikdə idxalatçı tərəfindən akkreditiv çağrıla və ya dəyişdirilə bilər
 - Akkreditivin çağırılması üzrə mövcud prosedura idxalatçı tərəfindən yalnız ixracatçının icazəsi ilə dəyişdirilə bilər
- 184.** İdxalatçı tərəfindən qoyulmuş akkreditivi çeri çağırmaq hüququna malikdir:
- ✓ İdxalatçı və müvəkkil bank;
 - İxracatçı.
 - Gömrük brokeri
 - Müvəkkil bank;
 - İdxalatçı;
- 185.** Xarici iqtisadi fəaliyyətdə istifadə edilən akkreditin hesablaşma formasının növlərini sadalayın:
- Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən, transrentabelli
 - Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən.
 - ✓ Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən, transrentabelli (köçürülən, bölünən, kəsirli və s.
 - Çağrılan və çağrılmayan;
 - Təsdiq edilən və təsdiq edilməyən, transrentabelli (köçürülən, bölünən. kəsirli, və s), çağrılan;
- 186.** Xarici iqtisadi fəaliyyətdə istifadə edilən hesablaşma formaları aşağıdakılardır:
- Çek və veksellərlə
 - ✓ Çek, inkasso; poçt köçürmələri və veksellə; Akkreditiv və SWIFT formasında pul köçürmələri
 - Çek, inkasso;
 - poçt köçürmələri və veksellə;

- Akkreditiv və SWIFT formasında pul köçürmələri;

187. Xarici iqtisadi fəaliyyərdə istifadə edilən hesablaşma formaları içərisində ən geniş tətbiq onunanı hansıdır:

- Çek, inkasso, ödəmə tapşırığı və veksellərlə;
- Çek və veksellərlə.
- ✓ Akkreditiv, kommersiya krediti və inkasso;
- Çek, inkasso;
- Ödəmə tapşırığı, veksəl;

188. Xarici iqtisadi fəaliyyətdə tətbiq edilən ödəmə formaları nəyə əsasən seçilir:

- Alıcının istəyinə əsasən;
- Doğru cavab yoxdur;
- Alıcının və satıcının istəyinə əsasən;
- Satıcının istəyinə əsasən;
- ✓ Alıcı və satıcı arasında bağlanmış kontrakta əsasən;

189. Xarici iqtisadi fəaliyyətdə ödəmə formaları dedikdə nə başa düşülür:

- Bu ödəmə və pulun alınması mexanizmləridir(üsullarıdır);
- ✓ Bu ödəmənin həyata keçirildiyi alətlərdir (hesablaşma sənədləridir);
- Doğru cavab yoxdur;
- Yuxarıda qeyd edilənlərin hamısı;
- Bu ödəmə mexanizmləridir(üsullarıdır);

190. Xarici iqtisadi fəaliyyətdə ödəmə metodları dedikdə nə başa düşülür:

- Yuxarıda qeyd edilənlərin hamısı;
- Doğru cavab yoxdur;
- ✓ Bu ödəmə və pulun alınması mexanizmləridir(üsullarıdır);
- Bu ödəmənin həyata keçirildiyi alətlərdir(hesablaşma sənədləridir);
- Bu ödəmə mexanizmləridir(üsullarıdır);

191. Kapital ehtiyatlarını uçota alan hesablar XİF üzrə hesablar planının hansı bölməsinə daxildir:

- ✓ Kapital;
- Gəlirlər;
- Xərclər;
- Doğru cavab yoxdur
- Uzunmüddətli aktivlər;

192. Satışın maya dəyəri hesabı hesablar planının hansı bölməsinə daxildir:

- ✓ VII;
- III;
- IVvə V;
- IX.
- II;

193. Qeyri-maddi aktivlər XİF üzrə hesablar planının neçənci bölməsində öz əksini tapır:

- ✓ I;
- V;
- VI;
- VII
- II;

194. XİF üzrə hesablar planının IX bölməsinə hansı hesablar daxildir:

- ✓ Xarici valyuta ilə cari mənfəət vergisi üzrə xərclər və Xarici valyuta ilə təxirə salınmış mənfəət vergisi üzrə xərclər
- Ümumi mənfəət və Xarici valyuta ilə cari mənfəət vergisi üzrə xərclər;
- Hesabat dövrünün xalis mənfəəti(zərəri) və ümumi mənfəət;
- Doğru cavab yoxdur.
- Ümumi mənfəət və Xarici valyuta ilə təxirə salınmış mənfəət vergisi üzrə xərclər;

195. Xarici valyuta ilə cari mənfəət vergisi üzrə xərclər hesabı hesablar planının hansı bölməsində uçota alınır:

- ✓ Mənfəət vergisi;
- Gəlirlər;
- cari mənfəət vergisi üzrə xərclər;
- düzgün cavab yoxdur..
- Xərclər;

196. XİF üzrə hesablar planının Mənfəətlər (zərərlər) bölməsində qeyd edilənlərdən hansılar uçota alınır:

- ✓ A və B-də göstərilən.
- Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay.
- Hesabat dövrünün xalis mənfəəti(zərəri);
- Elan edilmiş dividendlər;
- Ümumi mənfəət (zərər);

197. XİF üzrə mənfəətlər (zərərlər) hesablar planının neçənci bölməsində əksini tapır:

- ✓ VIII.
- III;
- V;
- VI;
- II;

198. Gəlirlərin uçota alan hesablar hesablar planının neçənci bölməsində öz əksini tapır:

- ✓ VI;
- IV;
- VIII;
- IX.
- III ;

199. Təxirə salınmış vergi öhdəlikləri hesablar planının hansı bölməsinə daxil edilmişdir:

- ✓ Uzunmüddətli öhdəliklər ;
- Kapital;
- Gəlirlər;
- Xərclər.
- Qısamüddətli öhdəliklər;

200. XİF üzrə hesablar planının IV bölməsində uzunmüddətli öhdəliklər hansı hesablar qrupları üzrə əks etdirilir:

- Doğru cavab yoxdur.
- Uzunmüddətli faiz xərci yaradan öhdəliklər və uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
- Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər və sair uzunmüddətli öhdəliklər;
- Təxirəsalınmış vergi öhdəlikləri və uzunmüddətli kreditor borcları;
- ✓ Yuxarıda qeyd edilənlər.

201. XİF üzrə hesablar planının VII bölməsinə necə adlanır:

- ✓ Xərclər;
- Uzunmüddətli öhdəliklər;
- Uzunmüddətli aktivlər;
- Gəlirlər.

- Uzunmüddətli aktivlər;

202. XİF üzrə hesablar planında xərcləri uçota alan hesablar neçənci bölməyə daxildir:

- ✓ VII ;
- IV ;
- V ;
- VI;
- III;

203. XİF üzrə hesablar planının xərclər bölməsinin tərkibinə neçə qrup hesablar daxildir:

- ✓ 6;
- 3;
- 5;
- Düzgün cavab yoxdur.
- 2;

204. XİF üzrə hesablar planında Gəlirlər bölməsinin tərkibinə hansı hesablar qrupları daxildir:

- ✓ Əsas əməliyyat gəlirləri, sair əməliyyat gəlirləri, fəaliyyətin dayandırılmasından mənfəət və maliyyə gəlirləri;
- Əsas əməliyyat və sair əməliyyat gəlirləri;
- Fəaliyyətin dayandırılmasından mənfəət və maliyyə gəlirləri;
- A və D-də göstərilən.
- Əsas əməliyyat gəliri və maliyyə gəlirləri;

205. XİF üzrə gəlirlər hesablar planında öz əksini hansı bölmədə tapır:

- ✓ VI;
- II və III;
- I, II və III;
- V və VI;
- I və II;

206. XİF üzrə hesablar planının IV bölməsinə necə adlanır:

- ✓ Uzunmüddətli öhdəliklər;
- Uzunmüddətli aktivlər;
- Gəlirlər
- Xərclər.
- Kapital ;

207. XİF üzrə hesablar planının II bölməsi necə adlanır:

- Qısamüddətli öhdəliklər;
- Uzunmüddətli aktivlər;
- ✓ Qısamüddətli aktivlər;
- Mənfəət.
- Xərclər;

208. Müəssisə aktivlərini uçota alan hesablar müvafiq hesablar planının hansı bölmələrini əhatə edir:

- ✓ I və II;
- V, VIII və IX.
- I, II və III;
- III və IV;
- II və III;

209. Müəssisədə XİF-in uçotu aşağıdakı formalarda təşkil edilə bilər:

- Qeyri- mərkəzləşdirilmiş;
- ✓ Mərkəzləşdirilmiş və Qeyri- mərkəzləşdirilmiş;
- Mərkəzləşdirilmiş
- Jurnal-order;
- Mərkəzləşdirilmiş -order;

210. Qanunvericiliyə əsasən müəssisədə uçotun təşkilinə kim cavabdehdir:

- Düzgün cavab yoxdur,
- ✓ Müəssisənin rəhbəri;
- Baş mühasib;
- maliyyə direktoru;
- Kommersiya şöbəsinin müdiri;

211. Xərcləri uçota alan hesablarXİF üzrə hesablar planının hansı bölməsinə daxildir:

- ✓ VII
- III
- V
- IX
- II

212. Ehtiyatları uçota alan hesablarXİF üzrə hesablar planının hansı bölməsinə daxildir:

- ✓ II
- V
- VII
- IX
- III

213. XİF üzrə hesablar planının II bölməsi necə adlanır:

- ✓ Qısamüddətli aktivlər
- Aktivlər
- Qısamüddətli öhdəliklər
- Öhdəliklər
- Uzunmüddətli aktivlər

214. Qısamüddətli faiz xərci yaradan öhdəliklərXİF üzrə hesablar planının hansı bölməsinə daxildir:

- ✓ V
- III
- VII
- IX
- II

215. Qısamüddətli faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir. necə adlanır:

- ✓ V
- III
- VII
- IX
- II

216. Uzunmüddətli faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir. necə adlanır:

- ✓ IV
- III
- VII
- IX

- II

217. Faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir. necə adlanır:

- ✓ V
- III
 - VII
 - IX
 - II

218. XİF üzrə hesablar planının I bölməsi necə adlanır:

- ✓ Uzunmüddətli aktivlər;
- Qısamüddətli aktivlər;
 - Qısamüddətli öhdəliklər;
 - Öhdəliklər
 - Aktivlər;

219. XİF üzrə hesablar planının IX bölməsinə necə hesab daxildir:

- ✓ 2.0
- 5.0
 - 8.0
 - 9.0
 - 3.0

220. XİF üzrə hesablar planının IX bölməsi necə adlanır:

- ✓ Mənfəət vergisi;
- Gəlirlər
 - cari mənfəət vergisi üzrə xərclər;
 - düzgün cavab yoxdur..
 - Xərclər;

221. Qısamüddətli öhdəliklər XİF üzrə hesablar planının neçənci bölməsinə daxil edilmişdir:

- ✓ V
- IV
 - VI
 - VII
 - III

222. Passivləri uçota alan hesablar XİF üzrə hesablar planının hansı bölməsinə daxil edilmişdir:

- ✓ III, IV və V bölməsinə;
- IV və V bölməsinə;
 - III və IV bölməsinə;
 - IX bölməsinə .
 - I bölməsinə;

223. XİF üzrə hesablar planının Mənfəətlər (zərərlər) bölməsinə hansı hesablar daxil edilmişdir:

- ✓ Ümumi mənfəət (zərər) (801) və Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay (811).
- Ümumi mənfəət (zərər) (801) və Hesabat dövrünün xalis mənfəəti(zərəri) (341);
 - Elan edilmiş dividendlər (344), Hesabat dövrünün xalis mənfəəti(zərəri) (341) və Ümumi mənfəət (zərər) (801);
 - Hesabat dövrünün xalis mənfəəti(zərəri) (341) və Ümumi mənfəət (zərər) (801)
 - Ümumi mənfəət (zərər) (801), Maliyyə gəlirləri (631), Sair əməliyyat cəliir(611) və Kommersiya xərcləri(711) ;

224. XİF üzrə hesablar planının Mənfəətlər (zərərlər) bölməsinə neçə hesab daxildir:

- ✓ 2.0
- 5.0
- 7.0
- 9.0
- 3.0

225. XİF üzrə hesablar planında Maliyyə gəlirləri (631) hesabı hansı bölməyə daxildir:

- ✓ VI Gəlirlər;
- V Qısamüddətli öhdəliklər;
- VII Xərclər;
- IX Mənfəət vergisi .
- IV Uzunmüddətli öhdəliklər;

226. XİF üzrə hesablar planının Gəlirlər bölməsinin tərkibinə gəlirləri uçota alan hansı hesablar daxildir:

- fəaliyyətin dayandırılmasından məfəət, sair əməliyyat gəlirləri və maliyyə gəlirləri;
- əsas əməliyyat gəlirləri, sair əməliyyat gəlirləri;
- ✓ əsas və sair əməliyyat, maliyyə, fəaliyyətin dayandırılmasından və fəvqəladə gəlirləri;
- Dolğun cavab yoxdur.
- A və B-də göstərilən;

227. XİF üzrə əldə edilən gəlirlərin uçota alan hesablar hesablar planının neçənci bölməsində öz əksini tapır:

- ✓ VI
- V
- IX
- IV
- III

228. Təxirə salınmış vergi öhdəlikləri hesablar planının neçənci bölməsinə daxil edilmişdir:

- ✓ IV
- IX
- V
- VI
- III

229. XİF üzrə hesablar planının V bölməsində qısamüddətli öhdəliklər necə qrupda əks etdirilir:

- 4.0
- ✓ 5.0
- 6.0
- 3.0
- 7.0

230. XİF üzrə hesablar planının IV bölməsində uzunmüddətli öhdəliklər necə qrupda əks etdirilir:

- ✓ 5.0
- 7.0
- 6.0
- 4.0
- 3.0

231. XİF üzrə hesablar planının IV bölməsinə necə adlanır:

- ✓ Uzunmüddətli öhdəliklər;
- Mənfəət vergisi.
- Kapital ;
- Uzunmüddətli aktivlər;

- Uzunmüddətli aktivlər; Kapital ;

232. XİF üzrə hesablar planında xərcləri uçota alan hesablar hansı bölməyə daxildir:

- IX .
- III bölmədə;
- ✓ VII bölmədə;
- IV bölmədə;
- V və VI bölmədə;

233. XİF üzrə hesablar planının xərclər bölməsinin tərkibinə hansı xərcləri uçota alan hesablar daxildir:

- Dolğun cavab yoxdur.
- ✓ Satışın maya dəyəri, maliyə və kommersiya xərclərini; İnizibatı, sair əməliyyat və kommersiya xərclərini;
- Satışın maya dəyəri, maliyə və kommersiya xərclərini;
- İnizibatı, sair əməliyyat və kommersiya xərclərini;
- Maliyə və kommersiya xərclərini;

234. XİF üzrə hesablar planında kapital bölməsinin tərkibinə hansı hesablar daxildir:

- Nominal (nizamnamə) kapitalı;
- ✓ Kapital ehtiyatları, bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər, nominal (nizamnamə) kapitalı və ceri alınmış kapital (səhm);
- Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi və ceri alınmış kapital(səhm);
- A və B-də göstərilən;
- Emissiya gəliri və geri alınmış kapital (səhm);

235. XİF üzrə gəlirlər hesablar planında öz əksini necə tapır:

- Maliyyə cəhirləri və fəaliyyətin dayandırılmasından gəlirlər;
- Sair əməliyyat gəlirləri və əaliyyətin dayandırılmasından gəlirlər;
- ✓ Əsas, əməliyyat, maliyyə və fəaliyyətin dayandırılmasından gəlirlər;
- Əsas və sair əməliyyat gəlirləri;
- Sair əməliyyat gəlirləri və fəaliyyətin dayandırılmasından cəhirlər;

236. XİF üzrə hesablar planının V bölməsin necə adlanır:

- ✓ Qısamüddətli öhdəliklər;
- Mənfəət vergisi.
- Kapital ;
- Uzunmüddətli aktivlər;
- Uzunmüddətli aktivlər; Kapital ;

237. XİF üzrə hesablar planının III bölməsin necə adlanır:

- Xərclər;
- ✓ Kapital ;
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli aktivlər;
- Mənfəət.

238. Müəssisə aktivlərinin uçotu üçün nəzərdə tutulan hesablar müvafiq hesablar planının hansı bölmələrini əhatə edir:

- ✓ I və II;
- VIII və IX.
- III və IV;
- II və III;
- I və III ;

239. Kommersiya təşkilatları üçün nəzərdə tutulan XİF-in uçotunun hesablar planı neçə bölmədən ibarətdir:

- 8.0
- 7.0
- 6.0
- 5.0
- ✓ 9.0

240. Müəssisədə XİF üzrə uçot hansı formalarda təşkil edilə bilər:

- Jurnal-order;
- Qeyri- mərkəzləşdirilmiş;
- ✓ mərkəzləşdirilmiş və Qeyri- mərkəzləşdirilmiş;
- Məmərial -order;
- mərkəzləşdirilmiş;

241. Müəssisədə XİF-in uçotunun təşkilinə kim cavabdehdir:

- ✓ Müəssisənin rəhbəri;
- Düzgün cavab yoxdur,
- Kommersiya şöbəsinin müdiri;
- Baş mühasib;
- maliyyə direktoru;

242. Təşkilat xarici ezamiyyə xərclərini hansı formada ödəyə bilər:

- Xarici valyuta ilə yalnız nağd qaydada
- Bankın korporativ kartı;
- Nağd qaydada və xaridəki banka köçürməklə.
- Nağd qaydada və xaricdəki banka köçürməklə;
- ✓ A, və B -də göstərilən;

243. Bütün xərcləri dəvət edən tərəf öz üzərinə götürdüyü halda müəssisə tərəfindən işçiyə ezamiyyə üzrə xərclər hansı həcmdə ödənilir:

- Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində;
- Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizi həcmində;
- ✓ xərc ödənilmir;
- Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində;
- Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizi həcmində;

244. Yatacaq və yemək xərcləri hansı xərclərin tərkibinə daxil edilir:

- ✓ Gündəlik xərclərin
- Doğru cavab yoxdur.
- Xarici pasportun və vizanın alınması xərclərinin ;
- Nəqliyyat xərcləri və yatacaq;
- Yemək , baqajın aparılması və s. xərclərin ;

245. Xarici ezamiyyəyə zamanı işçiyə hansı xərclər ödənilir:

- Nəqliyyat xərcləri və gündəlik xərclər;
- ✓ A, B, və C-də göstərilən;
- Doğru cavab yoxdur.
- Xarici pasportun və baqajın aparılması üçün xərclər;
- Gündəlik xərc, xarici pasport və vizanın alınması üzrə xərclər.;

246. Daxili bazarda xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar zamanı hansı müddətə ehtiyatın yaradılması nəzərdə tutulur:

- 60 gün yaxud 120 gün;
- ✓ 60 gün yaxud 365 gün;
- 60 gün yaxud 180 gün;
- 60 gün yaxud 120 gün;

- 30 gün yaxud 180 gün;

247. AR-də milli valyutanın alınması və istifadə qaydası hansı orqan tərəfindən müəyyən edilir:

- AR hökuməti;
- Müvəkkil banklar ;
- AR-in Vergi orqanları;
- ✓ AR-in Mərkəzi Bankı;
- AR-in Vergi orqanları Gömrük Komitəsi ilə birlikdə;

248. Xarici ezamiyyətin müddəti kim tərəfindən müəyyən edilir:

- İşçinin ezamiyyətə getdiyi təşkilatın rəhbərliyi;
- ✓ Ezamiyyətə göndərən təşkilatın rəhbəri tərəfindən;
- Mərkəzi Bank tərəfindən.
- Maliyyə Nazirliyi tərəfindən;
- Xarici pasportu verən orqan tərəfindən;;

249. Təşkilatın işçi heyətinin tərkibinə daxil olmayan şəxs xarici ezamiyyətə göndərilə bilər:

- ✓ Xeyr.;
- Bəli;
- Bəli, beynəlxalq tikinti podratı nın mövcudluğu şəraitində;
- Bəli, əgər yuxarı təşkilatın icazəsi olarsa;
- Bəli, həmin şəxsin razılığına əsasən;

250. Xarici ezamiyyətə dedikdə nə başa düşülür:

- İşçinin bir ölkədən digər bir ölkəyə getməsi başa düşülür;
- Qeyd edilənlərin hamısı;
- İşçinin işləmək üçün bir ölkədən digər bir ölkəyə getməsi başa düşülür;
- Düzgün cavab yoxdur.
- ✓ Dövlət orqanının, müəsisə, idarə və təşkilatın rəhbərinin sərəncamı ilə xidməti tapşırığı yerinə yetirmək müəyyən müddətə üçün daimi iş yerinin yerləşdiyi ölkədən digər xarici ölkəyə getməsi başa düşülür;

251. Valyuta qanunvericiliyinə əsasən 180 gündən artıq müddətə maliyyə kreditlərinin verilməsi və alınması hansı növ valyuta əməliyyatlarına aid edilir:

- Cavablardan heç biri doğru deyil.
- ✓ Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına ;
- Cari valyuta əməliyyatlarına;
- Uçot siyasətindən asılı olaraq cari və ya kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;
- Xarici valyutanın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;

252. Qeyri reidentlər AR ərazisində nağd və qeyri-nağd qaydada hesablaşmaları hansı valyuta ilə həyata keçirmək hüququna malikdirlər:

- ✓ AR-in valyutası ilə;
- Qeyri reidentlər fiziki şəxslər AR-in valyutası ilə, hüquqi şəxslər nağd qaydada AR-in
- Xarici valyuta ilə.
- AR-in valyutası və yaxud istənilən xarici valyuta ilə;
- AR-in valyutası və aparılan əməliyyatdan asılı olaraq konvertasiya olunan xarici valyuta ilə

253. Mövcud qanunvericiliyə görə fiziki şəxsə müvəkkil bank tərəfindən hesab açılarkən onun şəxsi iştirakı vacibdir:

- Mütləq deyil, tələb olunan sənədlərin təsdiq edilmiş qaydada olması kifayətdir;
- ✓ Mütləq;
- Xeyr.
- Bu prosedura hər bir konkret halda müvəkkil bank tərəfindən həll edilir;
- Onun natəvazil qaydada təsdiq edilmiş səlahiyyətli nümayəndəsinin olması kifayətdir;

254. Rezident üçün bir və ya bir neçə müvəkkil bankda açılmış xüsusi hesabın sayına məhduduyyyət qoyulur:
- ✓ Xeyr.
- Bəli, beşdən çox ola bilməz bir şərtlə ki, rezident xarici iqtisadi fəaliyyətlə 1 ildən artıqdır ki məşğuldur;
 - Bəli, beşdən çox ola bilməz;
 - Bəli, üçdən çox ola bilməz, bir şərtlə ki, rezident xarici iqtisadi fəaliyyətlə 1 ildən artıqdır
 - Bəli, üçdən çox ola bilməz;
255. Rezidentin bankdakı cari valyuta hesabından xüsusi hesabına xarici valyuta köçürülə bilərmə:
- ✓ Bəli;
- Bəli, əgər müəssisənin uçot siyasətində nəzərdə tutulmuşsa;
 - Bəli, əgər müəssisə ilə müvəkkil bank arasında bağlanmış müqavilədə nəzərdə tutulubsa;
 - Bəli, əgər hesab sahibi bunu tələb edərsə.
 - Xeyr;
256. Müvəkkil bankda rezidentlər üçün hansı hesablar açıla bilər:
- ✓ Cari və xüsusi;
- Cari və tranzit;
 - Tranzit və xüsusi tranzit;
 - Xüsusi və tranzit.
 - Cari;
257. Xarici valyutaya satışından yaranan müsbət kurs fərqi hansı hesabda uçota alınır:
- ✓ 611 "Sair əməliyyat gəlirləri"
- 602 "Satılmış malların qaytarılma və ucuzlaşdırılması"
 - 603 "Verilmiş güzəştlər"
 - 621 "Fəaliyyətin dayandırılmasından mənfəət"
 - 601 "Satış"
258. AR-in Mərkəzi Bankı manatın xarici valyutaya nisbətdə rəsmi kursunu müəyyən edərkən hansı amilləri nəzərə alır:
- ✓ Banklararası və birjalararası valyuta bazarında xarici valyutaya olan tələb və təklifi, infilyasiyanın dinamikasını; Ölkənin qızıl və valyuta ehtiyatlarının həcmnin dəyişməsinə və ölkənin ödəmə balansının göstəricilərinin dinamikasını;
- Ölkənin qızıl və valyuta ehtiyatlarının həcmnin dəyişməsinə və ölkənin ödəmə balansının göstəricilərinin dinamikasını;
 - Dünyanın iri valyuta birjalarında bazarın konyukturasını nəzərə almaqla;
 - Ölkənin ödəmə balansının göstəricilərinin dinamikasını.
 - Banklararası və birjalararası valyuta bazarında xarici valyutaya olan tələb və təklifi, infilyasiyanın dinamikasını;
259. Xarici valyutanının alqı-satqısı müvəkkil bankların iştirakı olmadan həyata keçirilə bilər:
- ✓ Xeyr;
- Xüsusi hallarda icazə verilir;
 - Bəli;
 - Bəli, əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa;
 - Xeyr, əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa;
260. Rezidentlər xarici valyutanı AR-in daxili valyuta bazarından aşağıdakıların müəyyən etdiyi məqsədlərə ala bilərlər:
- ✓ AR-in Mərkəzi Bankı;
- AR hökuməti;
 - AR-in Maliyyə Nazirliyi;
 - Müvəkkil banklar ;
 - AR Gömrük Komitəsi ;
261. Rezidentlər və qeyri-rezidentlər tərəfindən AR-in gömrük ərazisindən AR-in milli valyutasının və milli valyutada olan qiymətli kağızların keçirilməsi qaydası kimlər tərəfindən müəyyən edilir:

- ✓ AR-in Mərkəzi Bankı Gömrük Komitəsi ilə birlikdə;
 - AR-in Maliyyə Nazirliyi Gömrük Komitəsi ilə birlikdə;
 - AR-in Maliyyə Nazirliyi Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə birlikdə;
 - Müvəkkil banklar ;
 - AR Maliyyə Nazirliyi;
- 262.** AR-də milli valyutanın alınması və istifadə qaydası kim tərəfindən müəyyən edir:
- ✓ AR-in Mərkəzi Bankı;
 - AR-in Vergi orqanları;
 - AR-in Vergi orqanları Gömrük Komitəsi ilə birlikdə;
 - Müvəkkil banklar ;
 - AR hökuməti;
- 263.** Daxili bazarda xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar zamanı hansı müddət daxilində ehtiyatın yaradılması nəzərdə tutulur:
- ✓ 60 gün yaxud 365 gün;
 - 30 gün yaxud 180 gün;
 - 60 gün yaxud 120 gün;
 - 60 gün yaxud 120 gün;
 - 60 gün yaxud 180 gün;
- 264.** Daxili bazarda xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar zamanı neçə faiz (%) həcmində ehtiyatın yaradılması nəzərdə tutulur:
- ✓ 100 % yaxud 20 %;
 - 80 % yaxud 60% ;
 - 100 % ;
 - Razılaşma əsasında .
 - 100 % yaxud 70% ;
- 265.** Rezidentlərin qeyri - rezidentlərdən milli valyuta ilə kredit və borcların alınması üzrə hesablaşma və köçürmələr zamanı hansı müddətə ehtiyatın yaradılması nəzərdə tutulur:
- ✓ 365 gün.
 - 90 gün;
 - 120 gün;
 - 180 gün;
 - 60 gün;
- 266.** Rezidentlərin qeyri - rezidentlərdən milli valyutada kredit və borcların alınması üzrə hesablaşma və köçürmələr zamanı neçə faiz (%) həcmində ehtiyatın yaradılması nəzərdə tutulur:
- ✓ 20 %;
 - 15 %;
 - 25 %;
 - Razılaşma əsasında .
 - 10 %;
- 267.** AR-də valyuta qanunvericiliyinin pozulmasına görə hansı məsuliyyət nəzərdə tutulur:
- ✓ Mülki-hüquqi və cinayət; İnzibati
 - İnzibati və mülki-hüquqi.
 - İnzibati və cinayət;
 - Mülki-hüquqi və cinayət;
 - İnzibati;
- 268.** AR-də valyuta qanunvericiliyinin pozulmasına görə kimlər məsuliyyət daşıyır:
- ✓ Qeyd edilənlərin hamısı;
 - Müvəkkil bankların vəzifəli şəxsləri ;

- Fiziki şəxslər;
- Gömrük orqanı işçiləri;
- Rezident və qeyri-rezident müəssisə və təşkilatlar;

269. AR-də valyuta nəzarəti agentləri kimlərdir:

- ✓ Müvəkkül banklar,;
- Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanı;
- Müvafiq icra hakimiyyəti orqanı;
- Dövlət Gömrük komitəsi;
- Mərkəzi Bank;

270. AR-də əsas valyuta nəzarəti orqanları kimlərdir:

- ✓ Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanı;
- Mərkəzi Bank və müvəkkül banklar,;
- Dövlət Gömrük komitəsi;
- Maliyyə Nazirliyi.
- Mərkəzi Bank;

271. Qeyri-rezidentlər valyuta sərvətlərini almaq və ya satmaq hüququna malikdir:

- ✓ Manatla almaq və satmaq hüququna malikdir:
- Yalnız almaq hüququna malikdir;
- İstənilən valyuta ilə almaq və satmaq hüququna malikdir;
- Belə bir hüquqa malik deyil.
- Yalnız satmaq hüququna malikdir;

272. Qeyri-rezidentlər valyuta sərvətlərini ölkəyə gətirmək və ya ölkədən çıxarmaq hüququna malikdir:

- ✓ Nağd və köçürmə yolu ilə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdir:
- Yalnız nağd şəkildə ölkədən çıxarmaq hüququna malikdir;
- Yalnız köçürmə yolu ilə ölkəyə gətirmək hüququna malikdir;
- Yalnız köçürmə yolu ilə ölkəyə gətirməkvə ölkədən çıxarmaq hüququna malikdir.
- Yalnız nağd şəkildə ölkəyə gətirmək hüququna malikdir;

273. Rezidentlər əvvəllər nağd şəkildə ölkəyə gətirilmiş hansı həcmdə olan valyuta sərvətlərini ölkədən çıxarmaq hüququna malikdir:

- ✓ Yalnız 50 (əlli) min ABŞ dolları ekvivalentinədək olan məbləğdə;
- Yalnız 150 (bir yüzəlli) min ABŞ dolları ekvivalentinədək olan məbləğdə;
- İstənilən məbləğdə;
- Belə hal qanunvericilikdə nəzərdə tutulmamışdır.
- Yalnız 30 (otuz) min ABŞ dolları ekvivalentinədək olan məbləğdə;

274. Rezidentlər valyuta sərvətlərini nağd şəkildə ölkəyə gətirmək və ya ölkədən çıxarmaq hüququna malikdir:

- ✓ Nağd şəkildə ölkəyə gətirmək və nağd şəkildə ölkədən çıxarmaq hüququna malikdir
- Yalnız nağd şəkildə ölkədən çıxarmaq hüququna malikdir:
- Heç biri doğru deyil.
- Belə hal qanunvericilikdə nəzərdə tutulmamışdır.
- Yalnız nağd şəkildə ölkəyə gətirmək hüququna malikdir:

275. Azərbaycan respublikasının valyuta ehtiyatları nədən ibarətdir:

- ✓ Respublika büdcəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondunun
- Rezidentlərin xarici valyuta gəlirlərindən;
- Qeyri-rezidentlərin milli və xarici valyuta gəlirlərindən;
- Heç biri doğru deyil.
- Respublika büdcəsinin valyuta gəlirlərindən;

- 276.** Rezidentlər arasında milli valyuta ilə əməliyyatlarının aparılmasına məhdudiyyət qoyulur:
- Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə və yalnız nizamnamə kapitalına rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
 - ✓ Heç bir məhdudiyyət qoyulmur.
 - Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə;
 - Bəli, yalnız nizamnamə kapitalına rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
 - Bəli, bütün növ əməliyyatlar üzrə;
- 277.** Rezidentlər tərəfindən valyuta əməliyyatlarının aparılmasına AR-in Mərkəzi Bankının ərazi orqanlarının icazəsi tələb olunur:
- ✓ Tələb olunmur, əvvəllər verilmiş icazə onun qüvvədə olduğu dövrün sonuna qədər tətbiq edilir
 - Bəli, yalnız nizamnamə kapitalına qeyri-rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
 - Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə və nizamnamə kapitalına qeyri-rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
 - Bəli, bütün növ əməliyyatlar üzrə;
 - Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə;
- 278.** Təsdiqedicə sənədlər müvəkil bank tərəfindən əməliyyatın aparılma tarixindən sonra hansı müddətdə saxlanmalıdır:
- ✓ Beş il müddətində.
 - İki il müddətində;
 - Üç il müddətində;
 - Dörd il müddətində;
 - Bir il müddətində;
- 279.** Valyuta qanunvericiliyinə əsasən malların idxalı və ixracı üzrə ödənişin aparılmasına 180 günədək müddətin alınması hansı növ əməliyyatlara aid edilir:
- ✓ Cari valyuta əməliyyatlarına;
 - Uçot siyasətindən asılı olaraq cari və ya kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;
 - Xarici valyutanın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;
 - Cavablardan heç biri doğru deyil.
 - Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına ;
- 280.** Qeyri-rezidentlər AR ərazisində müvəkil banklarda bank hesablarını hansı valyutada açə bilərlər:
- ✓ AR-in valyutası və xarici valyuta ilə;
 - Konvertasiya olunan istənilən xarici valyuta ilə;
 - Xarici valyuta ilə;
 - AR-in valyutası və konvertasiya olunan istənilən xarici valyuta ilə;
 - AR-in valyutası ilə;
- 281.** Valyuta tənzimlənməsi haqqında AR Qanununa əsasən valyuta əməliyyatları neçə təsnifləşdirilir:
- ✓ Cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına ;
 - Cari valyuta əməliyyatları;
 - Valyuta əməliyyatlarının təsnifatı təşkilat tərəfindən onun nizamnamə üzrə fəaliyyətinə
 - Xarici və milli valyutanın hərəkəti ilə bağlı əməliyyatlar.
 - Kapitalın hərəkəti ilə bağlı əməliyyatlar;
- 282.** Xarici iqtisadi fəaliyyətdə valyuta əməliyyatlarına aid edilir:
- ✓ Valyuta dəyərlilərinə mülkiyyət və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəmə vasitəsi kimi xarici valyutadan və xarici valyutada ödəmə sənədlərindən istifadə edilməklə beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi, AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar, valyuta dəyərlilərinin AR-ə gətirilməsi və AR-dən çıxarılması;
 - Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi, AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar;
 - Nizamnamə kapitalının formalaşması (təsisçilər vəsaiti xarici valyuta ilə köçürdüyü hallarda), beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi, AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar ilə əlaqədar əməliyyatlar;
 - Xarici valyuta ilə AR-ə və AR-dən edilən köçürmələr, valyuta dəyərlilərinin AR-ə gətirilməsi və AR-dən çıxarılması;

- AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar, xarici valyuta ilə AR-ə və AR-dən edilən köçürmələr, valyuta dəyərlilərinin AR-ə gətirilməsi və AR-dən çıxarılması;

283. Mövcud qanunvericiliyə əsasən valyuta dəyərlilərinə nələr aid edilir:

- ✓ Xammal və işlənmiş formada olan təbii qiymətli daşlar, zümrüd (zərgərlik və digər məişət məmulatları, həmçinin lom istisna olmaqla), xarici valyutada olan qiymətli kağızlar, xarici valyuta və istənilən forma və vəziyyətdə olan qiymətli metallar (zərgərlik və digər məişət məmulatları, həmçinin lom istisna olmaqla);
- Xarici valyuta və xarici valyutada olan qiymətli kağızlar;
- İstənilən forma və vəziyyətdə olan qiymətli metallar (zərgərlik və digər məişət məmulatları, həmçinin lom istisna olmaqla), xarici valyuta;
- Beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər.
- Xarici valyuta;

284. Azərbaycan Respublikasında xarici valyuta dedikdə nə başa düşülür:

- ✓ Dövryyədə olan və müvafiq xarici dövlətin qanunu ödəniş vasitəsi sayılan pul nişanları, Xarici dövlətlərin pul vahidində və ya beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər, həmçinin dövryyədən götürülmüş, lakin dəyişdirilməsi nəzərdə tutulan pul nişanları;
- Dövryyədə olan və müvafiq xarici dövlətin qanunu ödəniş vasitəsi sayılan pul nişanları
- Xarici dövlətlərin pul vahidində və ya beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər,
- Beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər.
- Konkret xarici dövlətin pul vahidində hesablarda olan vəsaitlər;

285. Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılmasının əsas prinsiplərini hansı baza sənədi müəyyən edir:

- ✓ “Valyuta tənzihi haqqında” AR Qanunu;
- “Gömrük tarifi haqqında“ AR qanunu;
- “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” haqqında AR qanunu;
- AR Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında“ AR qanunu;
- AR Gömrük Məcəlləsi;

286. Təşkilatın nizamnamə kapitalının formalaşması zamanı yaranan kurs fərqi hansı hesabda uçota alınır:

- “Nizamnamə üzrə ehtiyat ” hesabında;
- “Hesabat dövrünün xalis mənfəəti(zərəri)”hesabında.
- ✓ “Məzənnə fərqi üzrə ehtiyat”hesabında;
- “Yenidənqiymətləndirmə üzrə ehtiyat” hesabında;
- “Digər ehtiyat ” hesabında;

287. Xarici valyuta ilə əməliyyatlar zamanı yaranan kənarlaşmalar necə adlanır:

- ✓ Kurs fərqi;
- Müsbət kurs fərqi.
- Xarici valyuta ilə əməliyyatlardan heç bir kənarlaşma olmur;
- mənfi fərqi;
- Məbləğ fərqi;

288. Xarici investorun AR-dəki rezident müəssisənin nizamnamə kapitalına qoyduğu payın köçürülməsi zamanı hansı yazılış tərtib edilir:

- DT 224 KT 302
- DT 223/10 KT 301
- ✓ DT 223-10 KT 302-00
- DT 223-10 KT 301
- DT 224 KT 301

289. Rezidentlər və qeyri-rezidentlər arasındakı qiymətli kağızlar üzrə hesablaşmalar həyata keçirilə bilər:

- ✓ Qeyd edilən hesablaşmalar tikinti podratı müqaviləsinin yerinə yetirilməsi ilə bağlı olarsa, onda həm milli valyuta və həm də xarici valyuta ilə;
- İstənilən valyuta ilə.
- Əgər Mərkəzi Bank tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, yalnız milli valyuta ilə;

- Əgər belə hesablaşmalar kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları olarsa, onda həm milli və həm də xarici valyuta ilə;
- Yalnız milli valyutası ilə;

290. Qüvvədə olan milli standartlara əsasən hansı maddələr bağlanma (son) məzənnəsindən istifadə etməklə yenidən hesablanmalıdır:

- xarici valyutada olan pul maddələri əməliyyatın həyata keçirildiyi tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- A və B-də göstərilən;
- ✓ yalnız xarici valyutada olan pul maddələri
- xarici valyutada olan pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- Düzgün cavab yoxdur.

291. MHBS 22-yə görə hər bir hesabat dövrünün sonunda aşağıdakı maddələr yenidən hesablanmalıdır:

- xarici valyutada olan qiymətlilər;
- yalnız pul formasında olan maddələr ;
- ✓ pul və qeyri-pul formasında olan maddələr ;
- yalnız qeyri-pul formasında olan maddələr ;
- Xarici valyutada olan ehtiyatlar

292. Valyuta əməliyyatları dedikdə nə başa düşülür:

- A, B və C-də göstərilən;
- doğru cavab yoxdur.
- xarici valyuta ilə həyata keçirilən bütün əməliyyatlar;
- ✓ xarici valyuta ilə həyata keçirilən və həmin valyuta ilə hesablaşmanın aparılması tələb olunan əməliyyatlar;
- istənilən valyuta ilə hesablaşmanın aparılması tələb olunan əməliyyatlar;

293. Qeyri-pul maddələrinə aid edilir:

- qeyri- pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənməli olan qiymətləndirilmiş öhdəliklər;
- öhdəlik kimi tanınan dividendlər
- ✓ Bütün qeyd edilənlər;
- malların və xidmətlərin dəyərinin əvvəlcədən ödənilməsi və əsas vəsaitlər;
- qeyri-maddi aktivlər, ehtiyatlar və işgüzar reputasiya;

294. Pul maddələrinə aşağıdakılar aiddir

- pul formasında ödənilməli olan öhdəliklər və öhdəlik kimi tanınan dividendlər;
- doğru cavab yoxdur
- ✓ Bütün cavablar düzgündür
- mövcud valuta vahidləri və nağd pulla ödənilməli olan pensiyam və müvafiqatlar;
- müəssisənin təsbit edilmiş miqdarda öz xüsusi pay alətlərini yaxud aktivlərin təsbit dilməmiş məbləğinin alınması üzrə kontrakt.;

295. Dəyəri xarici valyuta ilə əks etdirilən aktiv və öhdəliklərin uçotu və hesabatını tənzimləyən standartlar aşağıdakılara rəğmən tətbiq edilir:

- maliyyə vəziyyətinin uçotu zamanı;
- müəssisənin maliyyə göstəricilərinin təqdim edilmə valyutasının yenidən hesablanması zamanı;
- ✓ Bütün qeyd edilənlərə;
- Xarici valyuta ilə olan əməliyyatların və qalıqların uçotu zamanı;
- Müəssisənin maliyyə hesabatına konsolidə yaxud payda iştirak metodu üzrə uçot metodu ilə daxil edilmiş xarici fəaliyyətin uçotu zamanı;

296. Dəyəri xarici valyuta ilə əks etdirilən aktiv və öhdəliklərin uçotu və hesabatını tənzimləyən standartların əsas məqsədini nə təşkil edir.

- Xarici valyuta ilə olan əməliyyatların maliyyə hesabatlarında yenidən hesablanması qaydasını müəyyən etmək;
- Düzgün cavab yoxdur
- ✓ A və B-də göstərilən;
- Xarici valyuta ilə olan əməliyyatları və xarici fəaliyyəti maliyyə hesabatlarında yenidən hesablanması qaydasını müəyyən etmək;

- Maliyyə hesabatı göstəricilərinin hesabatda yenidən hesablanması qaydasını müəyyən etmək;
- 297.** MHBS 7 və MMUS 5-yə əsasən xarici valyuta ilə əməliyyatlar nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti hansı valyuta ilə əks etdirilməlidir:
- ✓ milli valyuta ilə;
 - istənilən valyuta ilə.
 - milli və xarici valyuta ilə ;
 - xarici valyuta ilə;
 - müəssisənin funksional (əməliyyat) valyuta ilə;
- 298.** MHBS 21 və MMUS 22-yə əsasən ehtiyatların xarici valyuta ilə dəyərinin yenidən hesablanması zamanı yaranan məzənnə fərqi üzrə mənfəət və ya zərər öz əksini aşağıdakılarda tapmalıdır:
- maliyyə gəlirlərində;
 - ✓ mənfəət və zərər haqda hesabatda;
 - Balansda;
 - kapitalda;
 - sair əməliyyat gəlirlərində.
- 299.** MHBS 21 və MMUS 22-yə əsasən qeyri-pul pul maddələrinə aid edilən uzunmüddətli aktivlərin tarixi dəyərinin yenidən hesablanması zamanı yaranan məzənnə fərqi öz əksini aşağıdakılarda tapmalıdır:
- ✓ kapitalda;
 - Düzgün cavab yoxdur.
 - zərəldə;
 - gəlirlərdə;
 - mənfəətdə;;
- 300.** Qüvvədə olan beynəlxalq və milli standartlara əsasən qeyri-pul pul maddələri hansı qaydada yenidən hesablanmalıdır:
- Doğru cavab yoxdur
 - ədalətli dəyərle qiymətləndirilmiş xarici valyutada olan qeyri-pul maddələri ədalətli dəyərin müəyyən olduğu tarixə mövcud olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
 - tarixi dəyərle uçota alınmış xarici valyutada olan qeyri-pul maddələri əməliyyatın (yenidənqiymətləndirmənin) həyata keçirildiyi tarixə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
 - xarici valyutada olan qeyri-pul maddələri ədalətli dəyərin müəyyən olduğu tarixəbağlanma(son) məzənnəsi ilə yenidən hesablanmalıdır;
 - ✓ tarixi dəyərle uçota alınmış xarici valyutada olan qeyri-pul maddələri əməliyyatın (yenidənqiymətləndirmənin) həyata keçirildiyi tarixə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır; ədalətli dəyərle qiymətləndirilmiş xarici valyutada olan qeyri-pul maddələri ədalətli dəyərin müəyyən olduğu tarixə mövcud olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- 301.** Qüvvədə olan beynəlxalq və milli standartlara əsasən pul maddələri hansı qaydada yenidən hesablanmalıdır:
- xarici valyutada olan pul maddələri əməliyyatın həyata keçirildiyi tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır
 - ✓ xarici valyutada olan pul maddələri bağlanma (son) məzənnədən istifadə olunmaqla yenidən hesablanmalıdır;
 - Doğru cavab yoxdur
 - xarici valyutada olan pul maddələri ədalətli dəyərin müəyyən olduğu tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır; xarici valyutada olan pul maddələri əməliyyatın həyata keçirildiyi tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
 - xarici valyutada olan pul maddələri ədalətli dəyərin müəyyən olduğu tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- 302.** MHBS 21və MHBS 22-yə görə hər bir hesabat dövrünün sonunda aşağıdakı maddələrlə yenidən hesablanmalıdır:
- yalnız pul formasında olan maddələr ;
 - xarici valyutada olan qiymətlilər
 - Xarici valyutada olan ehtiyatlar
 - yalnız qeyri-pul formasında olan maddələr ;
 - ✓ pul və qeyri-pul formasında olan maddələr ;
- 303.** Valyuta əməliyyatları hansı hallarda yaranır:

- qeyri- pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənəli olan qiymətləndirilmiş öhdəliklər;
- hansısa şəkildə aktivlər əldə etdikdə və yaxud satdıqda, yaxud öz üzərinə öhdəlik
- müəssisə dəyəri xarici valyuta ilə göstərilən mallar və xidmətlər alıb satdıqda;
- müəssisə dəyəri xarici valyuta ilə göstərilən mallar və xidmətlər alıb satdıqda; ödənilməsi və ya alınması məbləğləri xarici valyuta ilə
- ✓ göstərilən vəsaitlər verildikdə yaxud onları borc aldıqda ;hansısa şəkildə aktivlər əldə etdikdə və yaxud satdıqda, yaxud öz üzərinə öhdəlik
- ödənilməsi və ya alınması məbləğləri xarici valyuta ilə göstərilən vəsaitlər verildikdə yaxud onları borc aldıqda ;

304. Qeyri-pul maddələrinə nələr aiddir

- qeyri- pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənəli olan qiymətləndirilmiş öhdəliklər;
- ✓ malların və vaxidmətlərin dəyərinin əvvəlcədən ödənilməsivə ehtiyatlar; əsas vəsaitlər, qeyri-maddi aktivlər və işgüzar reputasiya; qeyri-pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənəli olan qiymətləndirilmiş öhdəliklər;
- malların və vaxidmətlərin dəyərinin əvvəlcədən ödənilməsivə ehtiyatlar;
- əsas vəsaitlər, qeyri-maddi aktivlər və işgüzar reputasiya;
- öhdəlik kimi tanınan dividendlər;

305. Pul maddələrinə nələr aiddir

- ✓ Bütün cavablar ümumi götürüldükdə
- öhdəlik kimi tanınan dividendlər;
- pul formasında ödənilməli olan öhdəliklər;
- nağd pulla ödənilməli olan pensiyam və müvənatlar
- mövcud valuta vahidləri və müəssisənin təsbit edilmiş miqdarda öz xüsusi pay alətlərini yaxud aktivlərin təsbit edilməmiş məbləğinin alınması üzrə kontrakt.;

306. İxrac mallarının hərəkəti barədə məlumatları hansı hesabın vasitəsi ilə əldə etmək olar:

- ✓ 205-00
- 202-00
- 203-00
- 204-00
- 201-00

307. Sövdələşmə pasportunda hansı informasoyalar öz əksini tapır:

- ✓ İxracatçının və xarici kontragentin rekvizitləri; İxracatçının və xarici kontragentin bankının rekvizitləri; Kontraktın predmeti və xüsusi şərtləri, onu imza edən şəxslər;
- İxracatçının və xarici kontragentin bankının rekvizitləri;
- Kontraktın predmeti və xüsusi şərtləri, onu imza edən şəxslər
- Düzgün cavab yoxdur;
- İxracatçının və xarici kontragentin rekvizitləri

308. Məhsulun (malın) göndərilməsini təsdiq edən sənədlərə aiddir:

- ✓ Dəniz konosamentivə avtomobil sənədi(qaimə); Çay konosamenti və dəmiryolu qaiməsi, poçt qəbzləri ; Avionəqliyyat sənədləri(qaiməsi)və qarışıq daşımalar üçün nəqliyyat sənədləri;
- Çay konosamenti və dəmiryolu qaiməsi, poçt qəbzləri
- Avionəqliyyat sənədləri(qaiməsi)və qarışıq daşımalar üçün nəqliyyat sənədləri;
- Dəniz konosamenti, dəmiryolu qaiməsi və poçt qəbzləri;
- Dəniz konosamentivə avtomobil sənədi(qaimə);

309. İxrac əhsulunun (malın) analitik uçotu hansı qaydada aparılır:

- ✓ Ölkələr və kontraktlar daxilində dəstlər üzrə
- Kontraktlar üzrə;
- Alıcılar üzrə;
- Düzgün cavab yoxdur;
- Ölkələr üzrə mal dəstləri üzrə;

310. İxracatçı tərəfindən birbaşa məhsul göndərilməsi hansı sənəd əsasında həyata keçirilir:

- ✓ Beynəlxalq qaimə;
- Cəy konosamehti;
- Kontraktlar;
- Düzgün cavab yoxdur;
- Poçt qəbzləri;

311. İxrac məhsullarının istehsal maya dəyəri hansı hesabda formalaşır:

- ✓ DT 202-00;
- DT 202-50;
- DT 204-00
- DT 205-00
- DT 201-00;

312. Birbaşa göndərilən ixrac məhsulları (malı) hansı subhesabda uçota alınır;

- ✓ 204-11
- 204-13
- 204-10
- Düzgün cavab yoxdur.
- 204-12

313. Satılmış məhsula (mala) düşən kommersiya xərcləri silinən zaman belə yazılış tərtib edilir:

- ✓ DT 801-00 KT 711-10
- DT 801-00 KT 711-11
- DT 711-10 KT 522-12
- Heç biri doğru deyil
- DT 711-10 KT 545-10

314. İxrac məhsulları(malları) üzrə gömrük rüsumları ödənilən zaman uçotda belə əks etdirilir:

- ✓ DT 522-12 KT 223-10
- DT 545-10 KT 223-11
- KT 711-11 KT 522-13
- Heç biri doğru deyil
- DT 711-10 KT 545-10

315. İxrac məhsulları(malları) üzrə gömrük rüsumları hesablanan zaman uçotda belə əks

- ✓ DT 711-10 KT 522-12
- DT 711-10 KT 545-10
- DT 801-00 KT 711-11
- Heç biri doğru deyil
- DT 801-00 KT 711-10

316. İxrac məhsulları(malları) üzrə kommersiya xərcləri (gömrük rüsumundan başqa) ödənildikdə aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ✓ DT 545-10 KT 223-11
- DT 711-10 KT 545-10
- KT 711-11 KT 522-13
- Heç biri doğru deyil
- DT 801-00 KT 711-10

317. İxrac məhsulları(malları) üzrə kommersiya xərcləri (gömrük rüsumundan başqa) baş verdikdə (hesab təqdim edidikdə) aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ✓ DT 711-10 KT 545-10
- DT 801-00 KT 711-11

- KT 711-11 KT 522-13
- Heç biri doğru deyil
- DT 801-00 KT 711-10

318. Məhsulun ixracı üzrə kommersiya xərclərinin uçotu hansı subhesablarda uçota alınır:

- ✓ 711-11, 711-12, 701-13
- 711-11
 - 711-12
 - 701-13
 - 701-10

319. İxrac məhsulu xaricdəki təyinat məntəqəsində müvəqqəti saxlanma anbarına təhvil verildikdə (mal alıcı tərəfindən hələlik qəbul edilməyib) belə uçota alınır:

- ✓ DT 204-15 KT 204-14
- Düzgün cavab yoxdur.
 - DT 204-14 KT 204-13
 - DT 204-13 KT 204-12
 - DT 204-12 KT 204-11

320. Məhsulu limandan yaxud sərhədyanı məntəqədən yüklənib göndərildikdə belə yazılış verilir :

- ✓ DT 204-13 KT 204-12
- DT 204-12 KT 204-11
 - DT 204-14 KT 204-13
 - Düzgün cavab yoxdur.
 - DT 204-11 KT 204-10

321. İxrac məhsulu limana yaxud sərhədyanı məntəqəyə gətirildikdə aşağıdakı kimi uçota alınır:

- ✓ DT 204-13 KT 204-12
- DT 204-12 KT 204-11
 - DT 204-11 KT 202-00
 - Düzgün cavab yoxdur.
 - DT 204-11 KT 204-10

322. İxrac məhsulunun(malın) satılışından əldə edilən gəlir maliyyə nəticələrinə aid edildikdə uçotda belə əks etdirilir:

- ✓ DT 611-11 KT 801-00;
- DT 701-11 KT 204-11;
 - DT 211-11 KT 611-80;
 - DT 223-11 KT 221-11;
 - DT 211-11 KT 601-11;

323. İxrac məhsulunun (malın) satılışından vəsait daxil olan zaman yaranan müsbət məzənnə fərqi uçotda belə əks etdirilir:

- ✓ DT 211-11 KT 611-80;
- DT 611-11 KT 801-00;
 - DT 701-11 KT 204-11;
 - DT 223-11 KT 221-11;
 - DT 211-11 KT 601-11;

324. İxracatçı-satıcının hesabına ixrac məhsulunun(malın) satılışından vəsait daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı tərtib edin:

- ✓ DT 223-11 KT 211-11;
- DT 611-11 KT 701-11;
 - DT 701-11 KT 204-11;
 - DT 223-11 KT 221-11;
 - DT 211-11 KT 601-11;

- 325.** Satılmış ixrac məhsulunun(malın) maya dəyəri satışdan gəlirə silindikdə belə əks etdirilir:
- √ DT 611-11 KT 701-11;
 - DT 701-11 KT 204-11;
 - DT 801-11 KT 701-11;
 - DT 801-11 KT 711-10;
 - DT 211-11 KT 601-11;
- 326.** Satılmış ixrac məhsulunun(mallarının) dəyəri (uçot qiyməti və maya dəyəri ilə) silindikdə uçotda belə əks etdirilir:
- √ DT 701-11 KT 204-11;
 - DT 204-11 KT 204-10;
 - DT 801-11 KT 701-11;
 - DT 801-11 KT 711-10;
 - DT 211-11 KT 601-11;
- 327.** Yıqləmə metodu ilə satışın uçotu zamanı alıcılara göndərilmiş ixrac məhsulunun(malın) dəyərinin ödənilməsi üçün hesab təqdim edildikdə uçotda belə əks etdirilir:
- DT 801-11 KT 701-11
 - √ DT 211-11 KT 601-11
 - DT 204-11 KT 204-10;
 - DT 601-11 KT 801-00
 - DT 801-11 KT 711-10
- 328.** Sövdələşmə pasportu neçə nüsxədə tərtib edilir:
- √ 2 (iki);
 - 3 (üç);
 - 4 (dörd);
 - 5 (beş);
 - 1(bir);
- 329.** Beynəlxalq ticarətdə mal göndərilməsinin hansı bazis şəri daha çox istifadə edilir:
- √ Sərhəd-frahko zavod;
 - Franko gəminin kənarı;
 - Franko malalanın anbarı;
 - Düzgün zavod yoxdur;
 - Sərhəd-frahko təyinat stansiyası;
- 330.** Alıcı cə satıcı arasında mal göndərilməsinin bazis şərtləri hansı sənəddə öz əksini tapır:
- Hesab-fakturada;
 - Konosamentdə;
 - Sövdələşmə pasportunda;
 - Sertifikartda;
 - √ Gömrük yük bəyannaməsində.
- 331.** İxrac məhsullarının analitik uçotunun təşkilinin hansı variantları vardır:
- √ Kartoçkalı ;Kartoçkasız;
 - Heç bir cavab doğru deyil.
 - Kartoçkalı
 - Kartoçkasız;
 - Cədvəl;
- 332.** İstehsalatdan buraxılmış ixrac məhsullarının anbara təhvil verilməsi hansı sənədlə rəsmiyyətə salınır:

- ✓ Qaimələr və qəbul aktları
- Qəbul aktları;
- Hesab-faktura
- Spesifikasiyalarla;
- Qaimələr;

333. Barter əməliyyatları zamanı hansı tərəf satıcı kimi çıxış edir

- ✓ Hər iki tərəf
- Yalnız malı satan
- Heç biri
- Düzgün cavab yoxdur
- Yalnız malı alan

334. Barter əməliyyatları zamanı hansı tərəf alıcı kimi çıxış edir:

- Düzgün cavab yoxdur
- Hec biri
- Yalnız malı satan
- Yalnız malı alan
- ✓ Hər iki tərəf

335. Barter zamanı satılmış məhsulun maya dəyəri satışdan gəlirə silindikdə aşağıdakı hesabın kreditində əks etdirilir:

- Düzgün cavab yoxdur
- 202-00
- 611-11
- 801-00
- ✓ 701-11

336. Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlərdən olan gəlirlər bu hesabda uçota alınır:

- ✓ 601-20
- 521-11
- 211-11
- Düzgün cavab yoxdur
- 801.0

337. Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabın debetinə silinir:

- ✓ DT 801-00
- DT 701-11
- DT 211-11
- Düzgün cavab yoxdur
- DT 241-00

338. Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər silinindikdə belə müxabirələşmə tərtib edilir:

- ✓ DT 801-00 KT 711-11
- DT 701-11 KT 204-11
- DT 211-11 KT 601-11
- Düzgün cavab yoxdur
- DT 241-00 KT 545-10

339. Barter zamanı satılmış məhsulun maya dəyəri satışdan gəlirə silindikdə uçotda belə əks etdirilir:

- ✓ DT 611-11 KT 701-11
- DT 801-00 KT 611-11
- DT 701-20 KT 202-00
- Düzgün cavab yoxdur

- DT 611-11 KT 801-00

340. Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlər üzrə ƏDV hesablandıqda aşağıdakı yazılış tərtib edilir:

- ✓ DT 601-20 KT 521-10;
- DT 601-11 KT 521-11
- DT 211-11 KT 601-11
- Doğru cavab yoxdur
- DT 801-00 KT 711-11

341. Barter müqaviləsinə əsasən milli valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabda uçota alınır:

- ✓ 711-10
- 711-11
- 701-11
- Doğru cavab yoxdur
- 701-10

342. Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər silinindikdə belə müxabirələşmə tərtib edilir:

- ✓ DT 801-00 KT 711-11
- DT 701-11 KT 204-11
- DT 211-11 KT 601-11
- Doğru cavab yoxdur
- DT 241-00 KT 545-10

343. Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabda uçota alınır

- ✓ 711-11
- 711-10
- 701-11
- Doğru cavab yoxdur
- DT 701-10

344. Barter müqaviləsi üzrə ölkə müəssisəsinin ixrac üzrə iş və xidmətə çəkdiyi xərc hansı hesabda əks etdirilir:

- ✓ A və B-də göstərilən.
- 203.0
- 205-00
- 204-00
- 202-00

345. Barter əməliyyatları zamanı tərəflər bir-birinə hesab (hesab-faktura) təqdim edir:

- ✓ Bəli;
- Alıcı təqdim etmir
- Yalnız alıcı təqdim edir
- Düzgün cavab yoxdur
- Yalnız satıcı təqdim edir

346. Barter əməliyyatları zamanı tərəflər eyni zamanda çıxış edir:

- ✓ Hər iki tərəf alıcı və satıcı kimi;
- Satıcı kimi
- Malsatan alıcı və satıcı kimi
- Malalan alıcı və satıcı kimi
- alıcı kimi;

347. Barter əməliyyatlarında iddialar hansı formada təmin edilə bilər;

- ✓ A,B və C-də göstərilən
- qarşı tərəfin göndərmənin azaldılması yolu ilə
- Pul formasında ödənilməklə
- doğru cavab yoxdur
- əlavə mal göndərilməklə

348. Barter əməliyyatlarında mübadilə olunan malların qiymətləndirilməsi üçün hansı qiymətdən istifadə oluna bilər:

- ✓ yuxarıda qeyd edilən.
- Statistikaya əsasən oxşar malların orta illik qiyməti;
- Xarici partnyorun ölkəsində oxşar malların topdansaş qiyməti
- malalanın bazarındakı oxşar malların sövdələşmə qiymətləri;
- malsatanın bazarındakı oxşar malların sövdələşmə qiymətləri

349. Barter əməliyyatlarında hesablaşmalarda hansı bank iştirak edirmi:

- ✓ Belə hesablaşmalarda ümumiyyətlə banklar iştirak etmir.
- istənilən bank iştirak edir..
- Malsatanın və malalanın bankı iştirak edir;
- Malsatanın bankı iştirak edir;
- Malalanın bankı iştirak edir;;

350. Barter müqaviləsinin iştirakçısı tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə ƏDV məbləği uçotda belə əks etdirilir:

- ✓ DT 241-00 KT 531-00;
- DT 202-00 KT 531-00;
- DT 205-31 KT 223-11;
- DT 701-20 KT 202-00
- Doğru cavab yoxdur.